

Musiqi

DƏRSLİK

8





Azərbaycan Respublikasının Dövlət Himni

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Əhməd Cavadındır.*

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

OQTAY RƏCƏBOV, NAZİM KAZIMOV,
AYTƏN BABAYEVA

MUSİQİ 8

*Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün
Musiqi fənni üzrə*

DƏRSLİK

Bu nəşrlə bağlı irad və təkliflərinizi
tahsil_az@yahoo.com və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığa görə əvvəlcədən təşəkkür edirik!



MÜNDƏRİCAT

«MUSIQİNİ XALQ YARADIR, BİZ BƏSTƏKARLAR İSƏ ONU ARANJİMAN EDİRİK» M.Qlinka

1-ci mövzu. Üzeyir Hacıbəylinin operettalarında xalq musiqisi ..	8
2-ci mövzu. Üzeyir Hacıbəyli yaradıcılığında xalq musiqisi	10
3-cü mövzu. Bəstəkar Fikrət Əmirov və simfonik muğamlar .	12
4-cü mövzu. Lendlerdən valsa qədər	14
5-ci mövzu. Pyotr İliç Çaykovski və xalq musiqisi	16
6-cı mövzu. Maestro Niyazi və «Rast» simfonik muğamı.....	18
7-ci mövzu. Tofiq Quliyev və Azərbaycan xalq rəqsləri.....	20
8-ci mövzu. Kiçik Summativ Qiymətləndirmə	22

AZƏRBAYCAN BƏSTƏKARLARININ SİMFONİK YARADICILIĞINDA XALQ MUSIQİSİ

9-cu mövzu. Qara Qarayev və dünya xalqlarının musiqisi	24
10-cu mövzu. Süleyman Ələsgərov və «Bayatı-Şiraz» simfonik muğamı.....	26
11-ci mövzu. Müslüm Maqomayevin yaradıcılığında xalq musiqisi	28
12-ci mövzu. Cahangir Cahangirov və xalq musiqisi	30
13–14-cü mövzu. I yarımeldə keçilmiş mövzuların təkrarı....	32
15–16-cı mövzu. Sinif konsertinə hazırlıq	32
17-ci mövzu. Büyük Summativ Qiymətləndirmə	32

MUĞAMDAN OPERAYADƏK

18-ci mövzu. Muğam haqqında	34
19-cu mövzu. 1990-cı il 20 Yanvar faciəsini səsləndirən muğamlar	36
20-ci mövzu. Not səsləri və muğamlar haqqında	38
21-ci mövzu. Soltan Hacıbəyovun yaradıcılığında muğam və folklor musiqisi	40

22-ci mövzu. Amerika cazı və Azərbaycan muğamı.....	42
23-cü mövzu. Corc Gerşvin və caz	44
24-cü mövzu. Azərbaycan bəstəkarlarının yaradıcılığı və «Rast» muğam intonasiyaları	46
25-ci mövzu. Kiçik Summativ Qiymətləndirmə	48


XALQ MUSIQİSİ VƏ PROFESSIONAL MUSIQİÇİLƏR

26-cı mövzu. Bülbül və xalq musiqisi	50
27-ci mövzu. Rəşid Behbudov və xalq musiqisi	52
28-ci mövzu. Xalq musiqisi və xalq sənətkarları	55
29-cu mövzu. Muğamdan operayadək	58
30-cu mövzu. Zeynəb Xanlarova və Azərbaycan muğamı	60
31-ci mövzu. Müslüm Maqomayev (nəvə) və muğam operası..	62
32-ci mövzu. Şövkət Ələkbərova və Azərbaycan muğamı	64
33-cü mövzu. Bəhram Mansurov və muğam operası.....	66
34-cü mövzu. Böyük Summativ Qiymətləndirmə	68
Mahnı repertuarı.....	69
Sinif və məktəb konsertlərində istifadə etmək üçün əlavə repertuar	84
Ədəbiyyat siyahısı	95

Dərslikdə istifadə olunmuş şərti işarələr



Bunu da bilin



Notla oxuyaq, yeni mahnı öyrənək



Suallar



Tapşırıqlar



*Musiqini
xalq yaradır, biz
bəstəkarlar isə
onu aranjiman
edirik.*

Mixail Qlinka

1-ci MÖVZU

ÜZEYİR HACIBƏYLİNİN OPERETTALARINDA XALQ MUSIQİSİ



Üzeyir Hacıbəyli

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli öz əsərlərində xalq musiqisi nümunələrindən geniş istifadə etmişdir. Bəstəkarın dünya şöhrətli «Arşın mal alan» (1913) operettasında ifa edilən «Süleymani» rəqsi Azərbaycan xalq rəqsidir. «O olmasın, bu olsun» (1910) operettasında səslənən «Hamamın içində» musiqi nümunəsi Cənubi Azərbaycanda geniş yayılmış aşiq mahnisidir. Bu operettadakı «Məşədi İbad»ın mahnisında «Uzundərə», «Rüstəm bəylə Məşədi İbadın dueti»ndə isə «Darçını» Azərbaycan xalq rəqslərinin melodiyalarından istifadə etmişdir. «Məşədi İbad, Gülnaz və Sənəmin triosu» isə «Hüsnü bağında» Azərbaycan xalq mahnisinin melodiyası əsasında yazılmışdır.

Bəstəkarın «Ər və arvad» (1909) operettasındaki musiqi nümunələrinin əksəriyyətində Azərbaycan xalq mahni və rəqslərinin melodiyalarından geniş istifadə olunmuşdur.



*«Rüstəm bəylə
Məşədi İbadın dueti»*

BUNU DA BİLİN

Darçın Şərq ölkələrində geniş istifadə olunan ədviyyat növüdür. «Darçını» xalq rəqsinin adı da məhz bu ədviyyatın adından götürülmüşdür.

Musiqi dinləyək və müqayisə edək

«Darçını». Azərbaycan xalq rəqsi
Üzeyir Hacıbəyli. «O olmasın, bu olsun» operettasından «Rüstəm bəylə Məşədi İbadın dueti»

İki musiqi əsərinin oxşar və fərqli cəhətləri

Fərqli

«Darçını»
Azərbaycan
xalq rəqsi

O x s a r

Fərqli

«Rüstəm bəylə
Məşədi İbadın
dueti»

1. İnstumental ifada səslənir.
2. Melodiya tar musiqi alətində ifa edilir.
3. Müşayiətçi ritm qrupudur.

Melodiyalar
eynidir.

1. Simfonik orkestrin ifasında səslənir.
2. Əsərin melodiyası iki kişi səsi vasitəsilə ifa olunur.
3. Müşayiətçi simfonik orkestrdir.

Notla oxuyaq

«Hüsnnü bağında». Azərbaycan xalq mahnısı

Allegretto



Yeni mahnı öyrənək

BAYRAM GÜNÜ

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Mirmehdi Seyidzadənindir.*

I

Azad ellərinin gənc nəsliyik biz,
Sevinclə doludur körpə qəlbimiz.
Biz azad bülbülü, ölkəmiz gülşən,
Bu bayram gündündə gəzirik şən-şən.

Sevirik anamız Azərbaycanı,
Odur qəlbimizin hiss-həyəcanı.
Gündə çiçəklənir Vətən torpağı,
Səadət günəşi olub bayrağı.

II


SUALLAR

1. Üzeyir Hacıbəylinin hansı operettalarında Azərbaycan xalq musiqisindən istifadə olunub?
2. Üzeyir Hacıbəylinin istifadə etdiyi xalq musiqi nümunələrinin operettadakı obrazların xarakterinin açılmasında rolü nədən ibarətdir?
3. «Bayram günü» mahnısının müəllifləri kimdir?

TAPSIRIQ: «Uzundərə» Azərbaycan xalq rəqsi ilə «Məşədi İbad mahnısı» arasında oxşar və fərqli cəhətləri Venn diaqramı vasitəsilə göstər.

ÜZEYİR HACİBƏYLİ YARADICILIĞINDA XALQ MUSIQİSİ

Dünya şöhrətli bəstəkar, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin yaradıcılığında balet və simfoniya janrı istisna olmaqla, digər bütün janrlarda musiqi nümunələrinə rast gəlmək olar. Aşağıdakı sxemdə onun müraciət etdiyi musiqi janrları verilmişdir.



Qeyd olunan janrların əksəriyyəti dünya klassik musiqi mədəniyyətində mövcud olsa da, ilk «Romans-qəzəl» janrının yaradıcısı Üzeyir Hacıbəyliidir. Notla çalan Azərbaycan Xalq Çalğı Alətləri Orkestri kimi professional kollektivin təşkilatçısı və onlar üçün yazılmış ilk əsərlərin müəllifi də məhz Üzeyir Hacıbəyli olmuşdur.

Musiqi dinləyək

«Cəngi». Azərbaycan xalq hərbi rəqsi (xalq çalğı alətlərinin ifasında)


Üzeyir Hacıbəyli. «Koroğlu» operasından «Cəngi»

İki musiqi əsərinin oxşar və fərqli cəhətləri

Fərqli

«Cəngi».
Azərbaycan
xalq rəqsi

1. Xalq çalğı alətlərinin ifasında səslənir.
2. Notsuz ifa olunur.



Fərqli
«Koroğlu»
operasından
«Cəngi»

1. Böyük simfonik orkestrin ifasında səslənir.
2. Notla ifa olunur.

Notla oxuyaq

Üzeyir Hacıbəyli. «Leyli və Məcnun» operasından «Müqəddimə»

**Mahnını notla və sözləri ilə ikisəsli oxuyaq****BAYRAM GÜNÜ**

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Mirmehdi Seyidzadənindir.*

Tempo di marcia

Təkrar üçün *Son üçün*

SUALLAR

1. Üzeyir Hacıbəyli hansı janrlarda musiqi əsərləri yazmışdır?
2. «Cəngi» xalq musiqisinin xarakteri necədir və ondan «Koroğlu» operasında hansı məqsədlə istifadə edilmişdir?
3. «Bayram günü» mahnısının müəllifləri kimdir?


TAPŞIRIQ: «Cəngi» xalq hərbi rəqsi ilə «Koroğlu» operasından «Cəngi»nin oxşar və fərqli cəhətlərini aydınlaşdır.

BƏSTƏKAR FİKRƏT ƏMİROV VƏ SİMFONİK MUĞAMLAR



Fikrət Əmirov Görkəmli bəstəkar Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biri olmuşdur. O, dünya musiqisində də böyük xidmətləri olan bəstəkardır. Fikrət Əmirov musiqinin, demək olar ki, bütün janrlarında gözəl əsərlər yazmışdır. Fikrət Əmirov 1922-ci ildə Gəncədə anadan olmuşdur. 1938-ci ildə Bakı orta ixtisas musiqi məktəbinə daxil olan bəstəkar sonrakı illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında Boris Zeydmanın sinfində təhsilini davam etdirmiş və 1948-ci ildə konservatoriyanı fərqlənmə diplomu ilə bitirmiştir.

Bəstəkarın müraciət etdiyi musiqi janrlarına diqqət yetirək:



Bəstəkar dünya musiqi incəsənətinə «Şur» və «Kürd-ovşarı» simfonik muğamları, «Sevil» operası, «Azərbaycan kapriçciosu» və «Min bir gecə» baleti kimi zəngin əsərlər bəxş etmişdir.

Musiqi dinləyək və müqayisə edək

Klassik Azərbaycan «Şur» muğamından «Maye-şur»

Fikrət Əmirov. «Şur» simfonik muğamından «Maye-şur»

İki musiqi əsərinin oxşar və fərqli cəhətləri

Oxşar cəhətlər

1. «Şur» klassik muğamının «Maye-şur» və «Şur» simfonik muğamının «Maye-şur» şöbələrinin adları eynidir.

2. Hər iki əsərin musiqisi eynidir.

Fərqli cəhətlər

1. «Şur» klassik muğamının «Maye-şur» şöbəsi müxtəlif Azərbaycan xalq çalğı alətlərində solo kimi ifa olunur.

2. «Şur» simfonik muğamının «Maye-şur» şöbəsini simfonik orkestr ifa edir.

Notla oxuyaq

«Şur» simfonik müğamının «Müqəddimə» şöbəsindən bir parça

Andante sostenuto

**BUNU DA BİLİN**

«Müqəddimə» müğamın əvvəlində ifa olunan, dəqiq vəznə, aydın ritmə malik instrumental musiqidir.

Mahnını yada salaraq notla və sözləri ilə oxuyaq

Fikrət Əmirov. «Sevil» operasından «Laylay»

Andante cantabile



Bu mahnının melodiyası «Şur» müğamına əsaslanır.

SUALLAR

1. Simfonik müğam janrinin müəllifi hansı bəstəkardır?
2. «Laylay» mahnısı hansı operadandır?

TAPŞIRIQ: «Şur» klassik və «Şur» simfonik müğamlarının «Maye-şur» şöbələrini müqayisə etmək üçün Venn diaqramı qur.

LENDLERDƏN VALSA QƏDƏR



Johann Strauss

Avstriya bəstəkarı İohann Ştraus (oğul) bütün dünyada «Valslar kralı» kimi tanınır. Onun «Mavi Dunay», «Artistin həyatı», «Vyana meşəsinin nağılı», «Bahar səsləri» və digər əsərləri adı valsdan rəqs poeması səviyyəsinə qalxmışdır.

İohann Ştraus milli teatr incəsənətinə çox-sayılı yeniliklər gətirmiştir. Onun yaratdığı şən ritmli, melodik «Vyana operettaları» («Yarasa», «Venesiyada gecə», «Qaraçı baron») dünyanın ən tanınmış teatr səhnələrində tamaşaşa qoyulmuşdur.

«Lendler» adlanan Avstriya-alman rəqsinin tarixi çox maraqlıdır. $\frac{3}{4}$ ölçülü və 2 nəfər tərəfindən ifa olunan bu rəqs Avstriyanın Landl vilayətində yaranmışdır. «Lendler» sözü bəzən «kəndli rəqsi» kimi də tərcümə edilir. XIX əsrin əvvəllərində bu rəqs Avstriya və Almaniyadan kəndlərindən şəhərə yol açaraq ballarda ifa olunan rəqsə çevrilmişdir. Almaniya, Avstriya və Çexiyada bayram gecələrində insanlar bu rəqsin təranələri altında oynayırdılar. XVIII – XIX əsrlərdə vals böyük sürətlə Vyana fəth edir. Bəstəkarlardan Hanner və İ.Ştraus (ata) gözəl vals nümunələri yaratsalar da, İohann Ştrausun (oğul) yazdığı valslar bütün dünya musiqisevərlərini heyran qoyur. Mixail Qlinkanın «Vals-fantaziya», Ferens Listin «Mefisto-vals», Pyotr Çaykovskinin «Sentimental vals», Ferederik Şopenin valsları bütün dünya musiqisevərlərinin qəlbini fəth etmişdir.

BUNU DA BİLİN

XVII əsrдə yaranan lendler melodiyaları alman rəqsi olan doyçun və valsın sələfi hesab edilir. Amma bu rəqs valsa nisbətən bir qədər aramlı ifa olunur.

Musiqi dinləyək

İohann Ştraus. «Vyana meşəsinin nağılı» valsı

Bu rəqs simfonik orkestr üçün yazılmışdır. Həzin və valehedici melodiyaya malik olan bu vals insanları həyatı sevməyə çağırır.

XX əsrдə də dünya bəstəkarları tərəfindən bu janrda gözəl nümunələr yaradılmışdır. Buna misal olaraq Sergey Prokofyevin «Hərb

və sülh» operasından və Qara Qarayevin «Yeddi gözəl» baletindən valsları göstərmək olar. Bəstəkar Musa Mirzəyevin simli alətlər üçün yazdığını «Vals» da olduqca diqqətəlayiq əsərdir.

Notla oxuyaq

**Qara Qarayev. «Yeddi gözəl» baletindəki
«Vals»dan bir parça**



Yeni mahnı öyrənək

MEHRİBAN DİYAR, AZƏRBAYCAN

*Musiqisi Solovyov-Sedoy və Tofiq Quliyevin,
sözləri Konstantin Simonovundur (tərcümə
edəni Zeynal Cabbarzadə).*

I

Bakı, Bakı,
Mənim əziz şəhərim.
İnan, Odlar vətəni,
Mənimsən, mənim.

II

Xəzər, Xəzər,
Adın gəzir dünyani.
İnan, sənə bir bənzər,
Sənə tay hanı?

Nəqərat:

Qardaş, mərd Azərbaycan,
Şən ellərin bəxtəvər
Yaşar sənin.
Bəh-bəh, gör nə büsat var!
Coşdu yenə ürəyimdə arzular.

Mahnı 6/8 metrik ölçüdə, aramlı vals tempində ifa olunur.

SUALLAR

1. Vals musiqi janrı kimi harada yaranmışdır?
2. Vals janrında yazan hansı bəstəkarları tanıyırsan?
3. «Mehriban diyar, Azərbaycan» mahnısının müəllifləri kimdir?

TAPŞIRIQ: Vals ilə əlaqədar kiçik şifahi təqdimat hazırla.

PYOTR İLİÇ ÇAYKOVSKI VƏ XALQ MUSIQİSİ



*Pyotr İliç
Çaykovski*

Dahi rus bəstəkarı Pyotr İliç Çaykovski 1840-ci ildə Vyatski quberniyasının Votkinsk şəhərində mühəndis ailəsində anadan olmuşdur. Bəstəkarın anası musiqi istedadına malik bir qadın idi. O, fortepianoda çalışır, romansları və xalq mahnılarını məharətlə ifa edirdi. Məhz ilk dəfə xalq musiqisini gələcək bəstəkara sevdirən də onun anası olmuşdur. On yaşında P.İ.Çaykovski Peterburq hüquq məktəbinin hazırlıq qrupuna daxil olur və oranı bitirdikdən sonra Ədliyyə Nazirliyində işləməyə başlayır. Lakin musiqiyə olan böyük sevgisi 1862-ci ildə onu Peterburqda açılmış Birinci Rus Konservatoriyasına gətirir. 1865-ci ildə konservatoriyanı gümüş medalla bitirən gənc bəstəkar Nikolay Rubinşteynin dəvəti ilə Moskva Konservatoriyasında müəllim kimi fəaliyyət göstərməyə başlayır. Burada işlədiyi on ildə o, dörd opera, «Sonalar gölü» baletini, «Romeo və Cülyetta» uvertüra-fantaziyasını, «Tufan» simfonik-fantaziyasını, «Françeska da Rimini» kimi programlı simfonik əsərlərini, fortepiano və simfonik orkestr üçün 1 sayılı konserти yazır. Ümumilikdə, bəstəkar on opera, üç balet, altı simfoniya, programlı simfonik əsərlər, fortepiano və orkestr, skripka və orkestr üçün konsertlər, trio və kvartetlər, romanslar, «Uşaq albomu», «İlin fəsilləri» fortepiano albomları yaradır. Bəstəkarın yaradıcılığında rus və digər xalqların mahnıları böyük rol oynayıb. Məsələn, o, II simfoniyada «Durnalar» adlı ukrayna xalq mahnısından, IV simfoniyanın finalında isə «Çöldə ağaçqayın ağacı bitmişdi» rus xalq mahnısından istifadə etmişdir.

Musiqi dinləyək

P.İ.Çaykovski. «IV simfoniya». «Final» hissəsindən bir parça

Notla oxuyaq

«Çöldə ağaçqayın ağacı bitmişdi». Rus xalq mahnısı

Moderato

«Çöldə ağcaqayın ağacı bitmişdi» rus xalq mahnısının tonallığını təyin edib oxuyaq:

Re minor

Mahnını notla və sözləri ilə oxuyaq

MEHРИBAN DİYAR, AZƏRBAYCAN

Musiqisi Solovyov-Sedoy və Tofiq Quliyevin, sözləri Konstantin Simonovundur (tərcümə edəni Zeynal Cabbarzadə).

Vals tempində

Ba - ki, Ba - ki, Ma - nim o - ziz şo - ha -
rim. i - nan, od - lar vo - ta - ni, ma - nim -
sən, mə - nim Qar - Bəh -
daş, bəh, mərd gör A - zər - bay - can,
Şən el - la - rin bəx - tə - var ya - şar sa -
Coş du ye - na ü - rə - yim - də ar - zu
nin lar - lar

Gördüyünüz kimi, mahnının üzərində iki xalqın bəstəkarı birgə işləmişdir.

SUALLAR

1. «Çöldə ağcaqayın ağacı bitmişdi» mahnısı hansı xalqa məxsusdur?
2. Hansı bəstəkarın simfoniyalarında xalq mahnılarından geniş istifadə olunmuşdur?
3. «Mehriban diyar, Azərbaycan» mahnısını hansı xalqların bəstəkarları yazmışdır?

TAPŞIRIQ: P.İ.Çaykovski haqqında şifahi təqdimat hazırla.

MAESTRO NİYAZİ VƏ «RAST» SİMFONİK MUĞAMI



Niyazi

Dahi Azərbaycan dirijoru və bəstəkarı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci ildə Tbilisi şəhərində Üzeyir Hacıbəylinin qardaşı, tənənnimş bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində anadan olmuşdur.

Kiçik yaşlarından ətrafında məşhur musiqi xadimlərini görən Niyazidə musiqiyə böyük maraq oyanır. Bakı Musiqi Texnikumunu bitirən Niyazi sonradan təhsilini davam etdirmək üçün Moskva və Leningrad (indiki Sankt-Peterburq) şəhərlərinə gedir.

1935-ci ildə ilk əsərlərini – «Zaqatala süitası» simfonik poemasını, «Vətən haqqında mahnı» və «Birinci deputat» mahnılarını yazır. 1937-ci ildə M.F.Axundov adına Opera və Balet Teatrına dirijor vəzifəsinə dəvət edilir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayevin «Nərgiz» operasına dirijorluq edir. Üzeyir Hacıbəylinin «Koroğlu», Qara Qarayev və Cövdət Hacıyevin «Vətən» və Fikrət Əmirovun «Sevil» operalarının, Arif Məlikovun «Məhəbbət əfsanəsi» baletinin dirijorluğunu da məhz Niyazi etmişdir. Keçən əsrin 40-cı illərində Niyazi bir-birindən gözəl «1920-ci ildə» opera-kantatası, simfonik orkestr üçün «Rəqs süitası», «Qaytagı» və bir sıra kütləvi mahnılar yazır. 1942-ci ildə bəstəkar lirik-romantik «Xosrov və Şirin» operasını, 1949-cu ildə «Rast» simfonik muğamını, 1962-ci ildə Hindistan yazıçısı Rabindranat Taqorun əsəri əsasında «Citra» baletini yazır və bu əsərə görə Cəvahirləl Nehru adına Beynəlxalq mükafatın laureatı olur. Dahi dirijor 1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Musiqi dinləyək

Niyazi. «Rast» simfonik muğamının «Maye» şöbəsindən bir parça «Rast» klassik Azərbaycan muğamının «Maye» şöbəsindən bir parça



*Müslüm Maqomayev «Vətən haqqında mahnı»ni oxuyur.
Dirijor Maestro Niyazidir*

Oxşar cəhətlər

1. Adları eynidir.
2. Şöbələrin adı eynidir.
3. Melodik cəhətdən eynidir.

Fərqli cəhətlər

1. Simfonik muğam simfonik orkestr tərəfindən ifa olunur.
2. Klassik muğam xalq üçlüyü tərəfindən ifa olunur.

Notla oxuyaq

«Rast» simfonik muğamının «Gərayi» şöbəsindən bir parça

Moderato

Yeni mahni öyrənək**VƏTƏN HAQQINDA MAHNI**

*Musiqisi Niyazinin,
sözləri Süleyman Rüstəmindir.*

I

Əcəb ağ gündədir mənim Vətənim,
Günlər keçir bayram kimi, el gülür.
Rəngdən-rəngə girir çölüm, çəmənim,
Aşağıın sazında gülür, tel gülür.

II

Yaxın gələ bilməz bizə kədər, yas,
Gülür ölkəmizin qızı, gəlini.
Gecə-gündüz nəğmə söylər Kür, Araz,
Kim istəməz azad, xoşbəxt elini?!

Nəqərat:
Gülür bağlar, uca dağlar,
Əcəb gözəldir, bu şən çağlar.

Nəqərat:
Dil azaddır, el azaddır,
Azad sazlarda söz azaddır.

SUALLAR

1. Niyazi hansı ailədə dünyaya gəlmışdır?
2. «Rast» simfonik muğamının xarakteri necədir?
3. «Vətən haqqında mahni»nın müəllifləri kimdir?

TAPŞIRIQ: «Vətən haqqında mahni»ya uyğun şəkil çək.

TOFIQ QULİYEV VƏ AZƏRBAYCAN XALQ RƏQSLƏRİ



Tofiq Quliyev

Görkəmli Azərbaycan bəstəkarı Tofiq Ələkbər oğlu Quliyev 7 noyabr 1917-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının fortepiano və dirijorluq fakültəsində təhsil almışdır. Bəstəkarın ilk melodiyalarından biri olan M.Ə.Sabirin «Uşaq və buz» şeirinə yazdığı «Dərsə gedən bir uşaq» mahnısı da məhz bu illərdə yaranmışdır. Tofiq Quliyev «Rast» və «Zabul segah» muğamlarını nota almaqla bərabər, onları fortepiano üçün də işləmişdir. Sonradan Moskva Konservatoriyasının fortepiano və dirijorluq sinfində təhsilini davam etdirən bəstəkar, eyni zamanda məşhur rus dirijoru Aleksandr Sfasmanın estrada orkestrində pianoçu kimi çalışmışdır.

1939-cu ildə Bakıya qayıdan bəstəkar rəhbərlik etdiyi orkestrlə tez-tez müharibə illərində döyüşçülər qarşısında çıxışlar etmişdir.

Müharibədən sonra Tofiq Quliyev kino musiqisi və mahnı janrında gözəl nümunələr yaratmışdır. Keçən əsrin 50-ci illərində bəstəkar «Nuxa», «Qulu», «Brilyant», «Yüz bir», «Əskərani», «Qızılıgül», «Altı nömrə», «Lalə», «Şalaxo», «Xalabacı», «Narıncı», «Darçını», «Keciməməsi», «Cığcığa», «Bəxtəvəri» və «Turacı» xalq rəqslerini fortepiano üçün işləmişdir.

Tofiq Quliyev 1958-ci ildən 2000-ci ilədək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında professor vəzifəsində çalışmışdır.

Tofiq Quliyev «Ögey ana», «Bəxtiyar», «Onu bağışlamaq olarmı», «Möcüzələr adası», «Telefonçu qız», «Nəsimi» və s. kimi filmlərə musiqi bəstələmişdir. Bəstəkar uzun illər Azərbaycan Bəstəkarlar İttifaqının rəhbəri olmuşdur. O, 2000-ci ildə vəfat etmişdir.

Musiqi dinləyək

Tofiq Quliyev. «Qaytağı» fortepiano pyesi

Azərbaycan xalqının ruhunda yazılmış bu virtuozi əsərin ilk ifaçısı Fərhad Bədəlbəyli olmuşdur. Qeyd etmək lazımdır ki, «Qaytağı» eyniadlı Azərbaycan xalq rəqsi əsasında yazılmışdır.



*Fərhad Bədəlbəyli
«Qaytağı» fortepiano
pyesini ifa edərkən*

Notla oxuyaq

«Qaytağı». Azərbaycan xalq rəqsindən bir parça

Allegretto



Mahnını notla və sözləri ilə oxuyaq

VƏTƏN HAQQINDA MAHNI

*Musiqisi Niyazinin,
sözləri Süleyman Rüstəmindir.*

Allegretto



Ə - cəb ağ gün - də - dir mə - nim Və - tə - nim,
Gün - lər ke - cir bay - ram ki - mi, el gü - lür.



Rəng - dən - rən - gə gi - rir çö - lüm, çə - mə - nim.
A - şı - ığın sa - zin - da gü - lür, tel gü - lür.



Gü - lür bağ - lar, u - ca dağ - lar,
Ə - cəb gö - zəl - dir, bu şən çəğ - lar.

SUALLAR

1. Tofiq Quliyev hansı xalq rəqslərini fortepiano aləti üçün işləmişdir?
2. Fortepiano alətində dinlədiyin «Qaytağı» rəqsi xalqa, yoxsa bəstəkara məxsusdur?
3. Niyazi «Vətən haqqında mahni»nı kimin sözlərinə bəstələmişdir?

TAPŞIRIQ: Məşhur rəqs ustaları haqqında şifahi təqdimat hazırla.

8-ci MÖVZU

KIÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

Mövzu ilə əlaqədar bəstəkarların adlarını şəkillərinə görə təyin et.



T E S T L Ə R

1. «Arşın mal alan» operettasının müəllifi kimdir?

- a) Qara Qarayev b) Fikrət Əmirov c) Üzeyir Hacıbəyli

2. «Rast» simfonik muğamının müəllifi kimdir?

- a) Fikrət Əmirov b) Süleyman Ehsgərov c) Niyazi

3. «Şur» simfonik muğamının müəllifi kimdir?

- a) Qara Qarayev b) Fikrət Əmirov c) Niyazi

4. «Lendlər» hansı xalqa məxsus rəqsdir?

- a) fransız b) alman c) Avstriya

5. İ.Straus (oğul) hansı xalqın bəstəkarıdır?

- a) fransız b) rus c) Avstriya

6. «Tərəkəmə», «Vağzalı», «Qaytağı», «Turacı», «Darçını»

hansi xalqa məxsus rəqslərdir?

- a) gürcü b) rus c) Azərbaycan

*Azərbaycan
bəstəkarlarının simfonik
yaradıcılığında xalq
musiqisi*

QARA QARAYEV VƏ DÜNYA XALQLARININ MUSIQİSİ



Qara Qarayev

Dünya şöhrətli bəstəkarımız Qara Qarayev 1918-ci ildə Bakıda həkim ailəsində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində, Üzeyir Hacıbəylinin sinfində Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmişdir. 1938-ci ildə «Ürək mahnısı» kantatasını yazmışdır. Həmin ildə Moskva Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olmuş və oranı Dmitri Şostakoviçin sinfi üzrə bitirmişdir. Konservatoriyada oxuduğu dövrdə o, Cövdət Hacıyevlə birlikdə müasir mövzuda «Ayna» operasını yazmaq fikrinə düşür, lakin opera yazılmır. Onların

yaradıcılıq birliyinin nəticəsi kimi meydana gələn, librettosu İsmayıllı Hidayətzadəyə, sözləri Məmməd Rahimə məxsus olan «Vətən» operası isə Dövlət mükafatına layiq görülür. 1948-ci ildə Qara Qarayev yazdığı «Leyli və Məcnun» (Nizami Gəncəvinin 800 illiyi münasibətilə) simfonik poemasına görə yenidən Dövlət mükafatına layiq görülür. Sonradan klassik balet musiqisinin ənənələrini inkişaf etdirən bəstəkar «Yeddi gözəl» baletini yazır. 1952-ci ildə Qara Qarayev Alban Xalq Respublikasına səfər edir və bu xalqın melodiyaları əsasında simfonik orkestr üçün «Alban rapsodiyası»nı yazır. İspan xalq musiqisi intonasiyalarına əsaslanaraq yazdığı «Don Kixot qravürləri»ndən (eyniadlı film əsasında) sonra Afrika zəncilərinin həyatına həsr olunmuş «İldirilmiş yollarla» baletini işləyir. Balet 1958-ci ildə tamaşaşa qoyulur. «Vyvetnam» süitasında bəstəkar Vyvetnam xalq musiqisi intonasiyalarını simfonik orkestrin müxtəlif tembrləri vasitəsilə inkişaf etdirir. Onun bir çox filmlərə, Mixail Lermontovun «Maskarad», Vilyam Şekspirin «Hamlet» pyeslərinə yazdığı musiqi nümunələri də məhz o ölkələrin xalq musiqi intonasiyalarına əsaslanmışdır.

Bəstəkar öz ənənələrinə sadıq qalaraq yazdığı «Yeddi gözəl» baletində müxtəlif xalqlara məxsus olan yeddi gözəlin obrazını onların təmsil etdikləri xalqların musiqi intonasiyalarından istifadə edərək yaratmışdır.

Qara Qarayev 1982-ci il may ayının 13-də vəfat etmişdir.

Musiqi dinləyək

Qara Qarayev. «Yeddi gözəl» baletindən «Slavyan gözəli»

Qara Qarayev. «Yeddi gözəl» baletindən «Gözəllər gözəli»

Notla oxuyaq

Qara Qarayev. «İldirimli yollarla» baletindən melodiya

Mahnını yada salaraq 2-3 səsli şəklində notla oxuyaq

GƏNCLİK MAHNISI

Musiqisi Qara Qarayevin,
sözləri Yevgeni Dolmatovskinindir.

Tempo di valse

mf

Xor S: Dal - ğa - li Xə - zər - də biz
A: sal - diq ilk qəh - rə - man bir şə - hər Bu şə -
Tenor: hər - dən, bu yer - dən gör - mə - yib heç bə - şər. Bir vü -
Xor: qar - la, if - ti - xar - la du - dur şöh - rət
A: A ---
Piano: a - da - si, Bu - ruq - la - rin dal - ğa - lar - la
A ---
Piano: qov - ğa - si / var, qov - ğa - si!

SUALLAR

1. Qara Qarayevin hansı baletində müxtəlif xalqlara məxsus yeddi gözəlin obrazı musiqi vasitəsilə təsvir olunub?
2. Qara Qarayevin hansı musiqi əsərlərini tanıyırsan?
3. «Gənclik mahnısı»nın müəllifləri kimdir?

TAPŞIRIQ: Qara Qarayev haqqında şifahi təqdimat hazırla.

SÜLEYMAN ƏLƏSGƏROV VƏ «BAYATI-ŞIRAZ» SİMFONİK MUĞAMI



Süleyman Ələsgərov

Süleyman Ələsgərov 1924-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Şuşa orta ixtisas musiqi məktəbində tar üzrə təhsilini bitirdikdən sonra o, 1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Konservatoriyada oxuduğu illərdə «Həzi Aslanovun xatirəsinə» simfonik poemasını, «Məhəbbət gülü» musiqili komediyasını, skripka, violonçel və fortepiano triosunu, «Vətən» simfoniyasını, «Gözlə məni», «Gözləyirəm», «Xatirə» mahnlarını və digər əsərlərini yazmışdır. 1967-ci ildə bəstəkarın «Milyonçunun dilənci oğlu» musiqili komediyası Azərbaycan Dövlət mükafatına layiq görülür. «Ulduz» operettası isə təkcə Azərbaycanda deyil, Türkiyədə də tamaşaya qoyulur və onun əsasında eyniadlı musiqili bədii film çəkilir. 1962-ci ildə bəstəkarın Nəriman Nərimanovun eyniadlı əsəri əsasında yazdığı «Bahadır və Sona» operası səhnələşdirilir. Sonrakı illərdə bəstəkar «Vətənə eşq olsun», «Bahar təranələri», «Bir bayraq altında» kantatalarını və «Çingiz İldırım» vokal-simfonik poemasını yazır. Süleyman Ələsgərovun «Bayati-Şiraz» simfonik muğamı olduqca maraqlı əsərdir. Onun «Sərvi-xuramanım mənim», «Vətənimdir» romans-qəzəlləri bu gün də uğurla səslənir. Bəstəkar böyükler və uşaqlar üçün çoxlu sayda mahnıların müəllifidir.

Musiqi dinləyək

Süleyman Ələsgərov. «Bayati-Şiraz» simfonik muğamından bir parça

Bu simfonik muğamda sərbəst vəznli improvizasiya xarakterli şöbələr, dəqiq vəznli təsnif, dirinqə və rənglər var. Bəstəkar simfonik orkestrin alətlərinin müxtəlif koloritlərindən istifadə edərək, bir-birini sevən iki gəncin sevgi həyatını xatırladan bütöv bir lövhə yaratmışdır.

Notla oxuyaq

«Küçələrə su səpmışəm». Azərbaycan xalq mahnısı

«Bayati-Şiraz» muğamına əsaslanan bu musiqi Rəşid Behbudovun ifasında dinlənilir və notla oxunulan variantla müqayisə edilir.

Notla və sözləri ilə oxuyaq

«Aman, ovçu». Azərbaycan xalq mahnısı

Andantino



Bu mahnı «Bayatı-Siraz» müğamına əsaslanır.

Yeni mahni öyrənək

AMAN, OVCU

(Azərbaycan xalq mahnısı)

1

Aman, ovçu, vurma məni,
Mən bu dağın, a balam, maralıyam.
Maralıyam, maralıyam,
Mən bu yerin, a gülüm, maralıyam, bala,
Ovcu əlindən, a balam, varalıvam.

II

Bu dağlarda maral gəzər,
Ayaqların, a balam, daşlar əzər.
Mən yarıma neyləmişəm,
Yarım məndən, av balam, kənar gəzər.




SUALLAR

1. «Bayatı-Şiraz» simfonik müşamını kim yazmışdır?
 2. Hansı xalq mahnıları «Bayatı-Şiraz» müşamı üzərində səslənir?
 3. Süleyman Ələsgərovun daha hansı əsərlərini tanıyırsan?

TAPSIRIQ: «Aman, ovçu» mahnisinin məzmununa uyğun şəkil çək.

MÜSLÜM MAQOMAYEVİN YARADICILIĞINDA XALQ MUSIQİSİ



*Müslüm
Maqomayev*

Əbdül Müslüm Məhəmməd oğlu Maqomayev (böyük) 1885-ci ildə Qroznı şəhərində anadan olmuşdur. Atası xalq çalğı alətlərində gözəl ifa edir, anası isə məlahətli səsi ilə xalq mahnıları oxuyurdu. İbtidai təhsilini Qroznıda ikiillik məktəbdə alan Müslüm Maqomayev sonra Qori seminariyasına daxil olur və Üzeyir Hacıbəyli ilə birlikdə oranı bitirir. Bu tədris ocağında o, qoboy və skripkada ifa etməyi öyrənir, vokal və musiqi nəzəriyyəsi fənləri ilə tanış olur. Seminariya orkestrinin solisti olmaqla bərabər, orkestrdə dirijorluq edir. Elə bu ərefədə Müslüm

Azərbaycan xalq musiqisinin incəliklərini öyrənir. 1905-ci ildə Azərbaycana gələn Müslüm Maqomayev 1911-ci ilə qədər Lənkəranda yaşayır və məktəbdə müəllimlik edir. Burada o, həm də şagirdlərdən ibarət xor və dram dərnəyi yaradır. 1911-ci ildə Tiflis Müəllimlər İnstitutuna ekstern yolu ilə imtahan verir. 1912-ci ildən Üzeyir Hacıbəylinin yaxın silahdaşı kimi Azərbaycanın musiqi həyatında fəal iştirak edir, orkestrdə skripkada çalışır, opera tamaşalarında dirijorluq edir. 1916-ci ildə bəstəkar ilk operasını — «Şah İsmayıł»ı yazır və bu opera 1919-cu ildə tamaşaşa qoyulur. 1924-25-ci və ondan sonrakı illərdə «Yaz», «Tarla», «Bizim kənd», «Neft» kimi mahnıları, eyni zamanda kiçik orkestr əsərlərinən olan «Azərbaycan çöllərində», «Ceyran» rapsodiyaları, «Ləzginka», «Turacı», «Əskərani», «Şəlalə» kimi rəqsləri, «Rəngi-Şüstər», «Təsnifi-Şur», «Pişdəramədi-çahargah», «Radio marşı» kimi əsərlərini yazar.

1935-ci ildə bəstəkarın inqilabi mövzuda «Nərgiz» operası yaranır. Bu operada da bəstəkar «Şah İsmayıł» operasında olduğu kimi orijinal musiqi ilə bərabər, həm də xalq musiqi nümunələrin-dən istifadə etmişdir. Müslüm Maqomayev 1937-ci ildə Nalçikdə vəfat etmişdir. O, Bakıda dəfn olunmuşdur.

Musiqi dinləyək

Müslüm Maqomayev. «Nərgiz» operası. I pərdədən «Nərgizin ariyası»ndan bir parça

Notla oxuyaq

Müslüm Maqomayev. «Nərgiz» operası. I pərdədən «Qızlar xoru»ndan bir parça

Allegro




Xorun lirik və rəqsvari melodiyası, həm də onun bənd quruluşuna malik olması bu musiqi nümunəsini xalq mahnı melodiyalarına yaxın edir.

Mahnını notla və sözləri ilə oxuyaq

Müslüm Maqomayev. «Nərgiz» operası. «Nərgizin ariyası»ndan bir parça


Moderato

**SUALLAR**

1. Müslüm Maqomayevin hansı operalarını tanıyırsan?
2. Müslüm Maqomayev hansı Azərbaycan xalq musiqi nümunələrində öz əsərlərində istifadə etmişdir?
3. «Nərgiz» operası hansı mövzuda yazılmışdır?

TAPŞIRIQ: Müslüm Maqomayev haqqında şifahi təqdimat hazırla.

CAHANGİR CAHANGIROV VƏ XALQ MUSIQİSİ



*Cahangir
Cahangirov*

Görkəmli bəstəkar Cahangir Şirgəşt oğlu Cahangirov 1921-ci ildə Bakının Balaxanı kəndində, fəhlə ailəsində anadan olmuşdur. Musiqiyə və teatra böyük maraq göstərən Cahangir yeddiillik məktəbi bitirəndən sonra Bakıdakı Teatr texnikumuna daxil olur, eyni zamanda musiqi məktəbində təhsilini davam etdirir. 1940-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şöbəsinə qəbul olunur və filarmoniyanın mahnı və rəqs ansamblının xor qrupuna, sazçı qızlar ansamblına rəhbərlik edir. 1944-cü ildə Cahangir Cahangirov Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində xor rəhbəri vəzifəsinə dəvət olunur. 1945-ci ildə bəstəkar konservatoriyanın nəzəriyyə-bəstəkarlıq şöbəsinə daxil olur. Təhsil illəri dövründə onun Nizami Gəncəvinin sözlərinə yazdığı «Gül camalın» romansı, skripka və fortepiano üçün sonatinası, «Arazın o tayında» vokal-simfonik poeması, «Skripka və simfonik orkestr üçün konsert» və digər əsərləri yaranır. Konservatoriyanı 1951-ci ildə bitirir. O, 1954-cü ildən ömrünün sonuna kimi konservatoriyanın xor kafedrasına rəhbərlik edir. 1957-ci ildə bəstəkar yazıçı Mirzə İbrahimovun «Gələcək gün» romanı əsasında «Azad» operasını, 1959-cu ildə «Füzuli» kantatasını yazır və bu əsər Məhəmməd Füzulinin 400 illiyi münasibətilə keçirilən müsabiqədə birinci yeri tutur. Bu illərdə bəstəkar mahnılar və müxtəlif janrlı musiqi əsərləri yazır. 1979-cu ildə bəstəkarın «Xanəndənin taleyi» operası Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrında tamaşaşa qoyulur. Onun bütün əsərləri Azərbaycan muğamlarına, xalq mahnı və rəqslərinə əsaslanır. Cahangir Cahangirov 1992-ci ildə Bakıda vəfat etmişdir.

Musiqi dinləyək

C.Cahangirov. «Skripka və simfonik orkestr üçün konsert»in III hissəsindən bir parça

C.Cahangirov bu əsərdə «Bu gün ayın üçüdür» adlı Azərbaycan xalq mahnısının melodiyasından istifadə etmişdir. Bu əsəri ilk dəfə Azad Əliyev ifa etmişdir.



*Azad Əliyev,
skripkaçı, Xalq
artisti*

Notla oxuyaq

«Bu gün ayın üçüdür». Azərbaycan xalq mahnısı

***Mahnını yada salaraq oxuyaq*****QARABAĞ**

Musiqisi Cahangir Cahangirovun,
sözləri Rəfiq Zəkanındır.

I

Sən ellərin, könüllərin
Ülvi diyarısan,
Şirin canın, Azərbaycanın
Bir əbədi baharısan.

Nəqərat:

Cənnətim Qarabağ!
Zinətim Qarabağ!
Nəğmələr gülüstanısan,
Sevgi dastanısan.

II

Quşlar uçar, güllər açar
Mavi qucağında.
Hara baxsan, zövq alacaqsan
Sənin İsa bulağında.

Nəqərat:**SUALLAR**

- «Bu gün ayın üçüdür» Azərbaycan xalq mahnısından hansı bəstəkar öz əsərində istifadə etmişdir?
- Notla ifa edilən «Bu gün ayın üçüdür» mahnısı hansı tonallıqda səslənir?
- «Qarabağ» mahnısının müəllifləri kimdir və bu mahnının xarakteri necədir?

TAPŞIRIQ: «Qarabağ» mahnısının mətninə uyğun şəkil çək.

13-14-cü MÖVZU

I YARIMILDƏ KEÇİLMİŞ MÖVZULARIN TƏKRARI

15-16-ci MÖVZU

SİNİF KONSERTİNƏ HAZIRLIQ

17-ci MÖVZU

BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ


Rəssamlarımızın çəkdiyi şərjlər hansı bəstəkarlarımıza məxsusdur?



Rəssam
Nəcəfqulu



Rəssam
Həsən
Haqverdiyev



Rəssam
Tahir
Salahov



Rəssam
Həsən
Haqverdiyev



Rəssam
Nəcəfqulu

T E S T L Ə R

1. «Slavyan gözəli» və «Gözəllər gözəli» musiqi nümunələri kimə məxsusdur?

- a) A.Məlikov b) S.Rüstəmov c) Q.Qarayev

2. «Bayati-Şiraz» simfonik muğamının bəstəkarı kimdir?

- a) İ.S.Bax b) S.Ələsgərov c) M.Maqomayev

3. «Nərgiz» operasının müəllifi kimdir?

- a) T.Quliyev b) S.Ələsgərov c) M.Maqomayev

4. «Bu gün ayın üçüdür» Azərbaycan xalq mahnısından kim öz skripka və simfonik orkestr üçün konsertində istifadə etmişdir?

- a) R.Mustafayev b) C.Cahangirov c) A.Rzayev



*Muğamdan
operayadək*

MUĞAM HAQQINDA

Azərbaycan musiqisində Avropa musiqisindən fərqli olaraq, iki əsas yox, yeddi əsas lad, yəni yeddi əsas məqam və ya yeddi əsas muğam vardır.

Zaman keçdikcə bu yeddi muğam xalq sənətkarları tərəfindən cilalanaraq genişlənmiş və yeddi əsas muğam silsiləsinə əlavə muğamlar daxil olmuş, bu da muğamın zəngin xəzinəsinə və milli musiqimizin unudulmayan tarixinə çevrilmişdir. Notların sayı yeddi, həftə günlərinin sayı yeddi, muğamların sayının yeddi olması onlar arasında uyğunluğun olduğunu göstərir. Buradan elə bir fəlsəfi harmoniya yaranır ki, həftə günlərinin hər biri bir muğamla əlaqəlidir:



Muğam üçlüyü

Rast – bazar ertəsi;
Şur – çərşənbə axşamı;
Segah – çərşənbə;
Çahargah – cümə axşamı;
Hümayun – cümə;
Bayati-Şiraz – şənbə;
Şüştər – bazar günü.

Beləliklə, muğam yeddilərdə birləşir, yeddilərdə hərəkət edir və kainatın sonsuzluğunu, tükənməzliyini bildirir. Muğam da kainat qədər sonsuz və tükənməzdır.

Muğamın yaranması və formalaşması ilə əlaqədar qeyd etmək lazımdır ki, əvvəller dinlə bağlı olan «avaz», yaxud «avzat» sonradan qəzəllə birləşdirilərək muğama çevrilmişdir. Muğamı qəzəlsiz və qəzəli muğamsız təsəvvür etmək mümkün deyildir. Uzun əsrlər boyu Azərbaycan xanəndələri muğam oxuyarkən Nizami, Xaqani, Füzuli, Nəsimi, Xətai, Şirvani və Vahidin qəzəllərindən istifadə etmişlər. Böyük bəstəkar, musiqişünas Əfrasiyab Bədəlbəyli muğam haqqında belə demişdir: «Muğam musiqimizin təməli, bünövrəsi, onun dayaq sütunudur».

Musiqi dinləyək

«Şüştər» muğamından «Bərdaşt». Xalq artisti Alim Qasımovun ifasında

Bəstəkarlarımız ilham mənbəyi kimi həmişə muğamlarımızdan, muğam intonasiyalarından istifadə etmişlər.

Musiqi dinləyək

Arif Məlikov. «Məhəbbət əfsanəsi» baletindən «Xalq səhnəsi»

Arif Məlikov «Məhəbbət əfsanəsi» baletində «Xalq səhnəsi» üçün yazdığı hissədə məhz «Şüstər» muğamının intonasiyalarına müraciət etmişdir.

Notla oxuyaq

«Şüstər» muğamından «Şüstər» təsnifi

Allegretto

The musical score consists of four staves of music in G minor (two staves) and A minor (two staves). The tempo is Allegretto. The notation includes various note values and rests, typical of traditional mugam notation.

Mahnını notla və sözləri ilə oxuyaq**ANANIN OĞLUNA NƏSİHƏTİ**

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Mirzə Bayramovundur.*

Sf

The musical score consists of eight staves of music in A major. The lyrics are written below the notes. The lyrics are:

Bu gün dö-yüş mey-da - nin - da qoç ki - mi san da - yan, o - ğul!
 Bir i - gid - sən a - dim çı - xıb, ya - yi - lib hər ya - na, o - ğul!
 Sən i - gid - ler cər - ge - sin - də he - mi - şə gel sa - na, o - ğul!
 Do - ğub - dur mərd a - na se - ni, sen de ol mər - da - nā, o - ğul!
 Qəh - re - man - liq a - di sən - də ol - sun ni - şə - ne, ay o - ğul!
 Qəh - re - man - lia a - di sən - də ol - sun ni - şə - ne, ay o - ğul! ol - sun ni - şə - ne,
 ay o - ğul!

SUALLAR

1. Muğamlarımızla həftə günlərinin arasında hansı əlaqə vardır?
2. «Ananın oğluna nəsihəti» mahnısının müəllifləri kimdir?

TAPŞIRIQ: Muğamla əlaqədar şifahi təqdimat hazırla.

1990-cı İL 20 YANVAR FACİƏSİNİ SƏSLƏNDİRƏN MUĞAMLAR



Şəhidlər xiyabanı

20 yanvar 1990-cı ildə Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə və keçmiş SSRİ rəhbərliyinin vətənimizə qarşı qərəzli siyasətinə etiraz əlaməti olaraq ayağa qalxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya sovet hərbi hissələri daxil oldu. Rus ordusu ağır hərbi texnikanın köməyi ilə dinc əhalinin kütləvi etiraz aksiyasını vəhşicəsinə yaradı. Bu qırğın nəticəsində milliyyətindən asılı olmayaraq, yüzlərlə Azərbaycan vətəndaşı məhv edildi. Qanlı 20 Yanvar günü dünyasını dəyişənlər Şəhidlər xiyabanında torpağa tapşırıldı. Qırmızı qərənfillər axıdılmış şəhid qanının simvoluna çevrildi. Milli tariximizin ən parlıq qəhrəmanlıq səhifələrindən birinə çevrilən 20 Yanvarı xalqımız «Ümumxalq Hüzn Günü» kimi qeyd edir. Məhz 20 Yanvar günü Şəhidlər xiyabanında kədərimizi ifadə edən muğamlarımız «Hümayun», «Şüstər», mübarizə əhvali-ruhiyyəli «Çahargah» qoboy, kamança, tar, ud kimi qədim Azərbaycan xalq çalğı alətlərinin ifasında səsləndirilir.

Musiqi dinləyək

«Hümayun». Azərbaycan klassik muğamından bir parça

Notla oxuyaq


«Hümayun» muğamının səs sırası



Musiqi dinləyək

Oqtay Rəcəbov. «Çingiz» simfoniya-rekviyem əsərindən «Revkiyem» adlanan VII hissə

Bu əsər şəhid Çingiz Mustafayevə həsr olunmuşdur. Dinlədiyimiz musiqi xor kollektivi tərəfindən sözsüz, simfonik orkestrin müşayiəti ilə səslənir. «Çingiz» simfoniya-rekviyem əsərindən dinlədiyimiz hissə «Hümayun» Azərbaycan klassik muğamına əsaslanır.



*Çingiz Mustafayev.
Azərbaycanın Milli
Qəhrəmanı*

Mahnı oxuyaq

ANANIN OĞLUNA NƏSİHƏTİ

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Mirzə Bayramovundur.*

I

Bu gün döyüş meydanında qoç kimi sən dayan, oğul,
Bir igidsən adın çıxıb, yayılıb hər yana, oğul,
Sən igidlər cərgəsində həmişə gəl sana, oğul,
Doğubdur mərd ana səni, sən də ol mərdanə oğul,
Qəhrəmanlıq adı səndə olsun nişanə, ay oğul!

II

Azərbaycan, igidlərin yayılıb dünyaya səsi,
Hər bir dağın sinəsində var bir Koroğlu qalası.
Bu qaniçən düşmənlərin tezcə alınar havası,
Çöllər ona məzar olar, kəsilər murdar nəfəsi.
Al süngünü, sanc gözünə, qoy boyansın qana, oğul!


SUALLAR

1. «Hümayun» Azərbaycan muğamının xarakteri necədir?
2. Oqtay Rəcəbovun «Çingiz» simfoniya-rekviyem əsərindən dinlədiyin musiqi nümunəsi hansı muğama əsaslanır?
3. «Ananın oğluna nəsihəti» mahnisının müəllifləri kimdir?


TAPŞIRIQ: «20 Yanvar günü Şəhidlər xiyabanında» mövzusunda şəkil çək.

20-ci MÖVZU

NOT SƏSLƏRİ VƏ MUĞAMLAR HAQQINDA



Pifaqor



Qədim yunan filosofu Pifaqor (təxminən b.e. əvvəl 570–490-cı illər) musiqinin 7 tonunu icad etdi. Pifaqor bu tonları yüksəkliyinə görə və rəng müxtəlifliyinə görə belə yerləşdirdi:

Sxemdə göstərilən adlar isə eramızın 995–1050-ci illərində yaşamış nəzəriyyəçi və bəstəkar, not sisteminin yaradıcısı Qvido de Aretsonun müqəddəs İohannın xatirəsinə həsr etdiyi orta əsrlərdə geniş yayılmış kilsə himninin sözlərinin ilk hecalarından götürülmüşdür:

Ut	queant laxis
Re	sonare fibris
Mi	ra gestorum
Fa	mili tuorum
Sol	ve polluti
La	bii reatum
Sa	ncte fahannes

Sonradan oxumaq asan olsun deyə italyan musiqiçiləri Doni «ut» hecasını öz adının ilk hecası olan «do» ilə, Ansel isə «sa» hecasını «si» ilə əvəz etdi.

Bu səs sırası bu günə kimi dəyişilməmişdir.

Qədim yunanlar 7 səma cismindən hər birinin Pifaqorun kəşf etdiyi 7 tondan birinə uyğun olduğunu zənn edirdilər. Şərq alımları isə 7 səma cismini muğamlarla belə əlaqələndirirdilər:

Do – Yupiter – Zərifkənd
Re – Saturn – Rəhavi
Mi – Ay – Nəva
Fa – Merkuri – Bussəlik
Sol – Venera – Rast
La – Günəş – Əraq
Si – Mars – Üşşaq

Nildən Qanqa, Qafqazdan Orta Asiyaya, üzü Şərqə yayılan muğamlar **muğam**, **makom**, **mu-kam**, **dəsgah**, **təqsim**, **raqa** ad-lansa da, onların kökləri eyni bulaqdan su içmişdir.

Musiqi dinləyək

«Hümayun» muğamından «Bərdaş» şöbəsi. Kamançada ifa edir Azərbaycanın Xalq artisti Şəfiqə Eyvazova

Üzeyir Hacıbəyli. «Aşıqsayağı». Fortepiano triosunun ifasında

Bu əsər fortepiano triosu üçün yazılmışdır. Skripka, violonçel və fortepiano triosu üçün yazılmış «Aşıqsayağı» əsəri «Şur» Azərbaycan müğəmi intonasiyaları üzərində səslənir.

Notla oxuyaq

Cahangir Cahangirov. «Arazın o tayında» simfonik poemasının girişindən bir parça

Bu musiqi «Hümayun» muğam intonasiyalarına əsaslanır:

Andante sostenuto.

The musical notation is in common time, key signature is B-flat major (two flats). It consists of two staves of music. The top staff starts with a B-flat note followed by a series of eighth and sixteenth notes. The bottom staff follows with its own sequence of notes. The notation is labeled with '183' at the beginning of the first measure.

Mahnını yada salaraq oxuyaq**BİZİM HƏYƏT**

I

Bizim həyətdə çox uşaq var,
Bir-birini çox sevir onlar.

Böyük meydandır bizim həyət,
Qaynar qazandır bizim həyət.

Nəqərat:

Bax, bax, nə gözəldir bizim həyət,
Gəl, bax, nə gözəldir bizim həyət.

Musiqisi Fikrət Əmirovun,
sözləri Teymur Elçinindir.

II

Uca evləri nə göyçəkdir,
Onun dörd yanı gül-çiçəkdir.
Gömgöy dənizdir bizim həyət,
Hər vaxt təmizdir bizim həyət.

Bu mahnı «Şur» Azərbaycan müğəminə əsaslanır.

SUALLAR

1. Notların adlarının yaranması ilə əlaqədar nə bilirsən?
2. Üzeyir Hacıbəylinin «Aşıqsayağı» əsəri hansı alətlərdən ibarət trio üçün yazılmışdır?
3. «Bizim həyət» mahnisının xarakteri necədir?

TAPŞIRIQ: «Not səsləri və müğamlar» mövzusunda şifahi təqdimat hazırla.



*Şəfiqə Eyvazova,
Xalq artisti*

SOLTAN HACİBƏYOVUN YARADICILIĞINDA MUĞAM VƏ FOLKLOR MUSIQİSİ



Soltan Hacıbəyov

Soltan İsmayılov oğlu Hacıbəyov 1919-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Bəstəkar ikisini flifi ibtidai məktəbi bitirdikdən sonra 1930-cu ildə Bakıya gəlir və əmisi — dahi bəstəkar Üzeyir Hacıbəylinin ailəsində yaşayır. Bəstəkar orta ixtisas musiqi məktəbini truba sinfi üzrə bitirir. 1939-cu ildən Azərbaycan Dövlət Konservatoriyasında professor, bəstəkar Boris Zeydmanın sinfində təhsil almağa başlayır. Konservatoriyyada təhsil aldığı müddətdə Soltan Hacıbəyovun «Qızıl-gül» (1940) musiqili komedyası tamaşaaya qoyulur.

Bu illərdə bəstəkar skripka və simfonik orkestr üçün konsert, simli kvartet, simfonik variasiyalar, kantata və digər janrlı əsərlər yazır. 1946-cı ildə konservatoriyanı bitirir. II simfoniyasını tamamlayır. Bəstəkar bu dövrdə Türkmenistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə «Kəminə və Qazı» adlı opera üzərində işləməyə başlayır, lakin bu işi tamamlaya bilmir. Qeyd olunan əsərin musiqisi əsasında S.Hacıbəyov «Karvan» simfonik lövhəsini yazır. 1950-ci ildə bəstəkarın «Gülşən» baleti yaranır. 50-ci illərdə Bolqarıstan və Çexoslovakiyaya səfər edən bəstəkar Azərbaycan xalq çalğı alətləri üçün «Bolqar süütası» və «Çex rəqsı» əsərlərini bəstələyir. 1964-cü ildə isə Hindistan səfərinin nəticəsi kimi «Hind mövzusunda süita»sı işıq üzü görür. O, 1974-cü ildə Bakı şəhərində vəfat edir.

Bəstəkar «Karvan» simfonik lövhəsində «Şur» müğamının «Hicaz» şöbəsi intonasiyalarına əsaslanmışdır. Bu melodiya orkestrdə fleyta musiqi alətinin ifasında səslənir.

Musiqi dinləyək

Soltan Hacıbəyov. «Karvan» simfonik lövhəsindən bir parça



Fleyta



Karvan



Simfonik orkestr

Bəstəkar «Gülşən» baletində pambıq yığımını təsvir edən musiqi lövhəsində «Çoban bayatısı» xalq melodiyasının intonasiyalarından istifadə etmişdir.

Notla oxuyaq

Soltan Hacıbəyov. «Gülşən» baletindən «Pambıq yığımı»

Moderato

Mahnı oxuyaq

LAYLAY

*Musiqisi Soltan Hacıbəyovun,
sözləri Mirmehdi Seyidzadənindir.*

I

Yat, ay mənim körpə quzum, a laylay,
Yat, saçları ipək qızım, a laylay.
Laylay, balam, a laylay,
Laylay, gülüüm, a laylay.

II

Pəncərədən boylanıb ay, a laylay,
Yat, mən sənə deyim laylay, a laylay.
Yat, tərpədim beşiyini, a laylay,
Çəkim sənin keşiyini, a laylay.

SUALLAR

1. Soltan Hacıbəyov hansı əsərində «Şur» müğamının «Hicaz» şöbəsinin intonasiyalarından istifadə edib?
2. Soltan Hacıbəyovun «Karvan» simfonik lövhəsi hansı əsərin musiqisi əsasında yazılmışdır?
3. Soltan Hacıbəyovun «Gülşən» baletində hansı Azərbaycan folklor musiqi nümunəsindən istifadə edilmişdir?

TAPŞIRIQ: «Laylay» mahnisının məzmununa uyğun şəkil çək.

AMERİKA CAZI VƏ AZƏRBAYCAN MUĞAMI



Vaqif Mustafazadə

Görkəmli pianoçu, caz ustası, Azərbaycan müğamlarını caz texnikası ilə birləşdirərək müğam-caz musiqi janrının təməlini qoyan Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-ci ildə Bakıda anadan olmuşdur. İçərişəhərdəki kiçik bir məhəllədə böyük yənə Vaqif ilk musiqi təhsilini anası Zivər xanımdan alır. Mahir pianoçu olan Zivər xanım Vaqifə xalq folklor nümunələri ilə yanaşı, klassik bəstəkarların – İohanın Sebastian Baxın, Lyudviq Van Beethovenin, Volfqanq Amadey Motsartın, Üzeyir Hacıbəylinin və digərlərinin əsərlərini düzgün çalmağı öyrədir.

Yeddiillik orta musiqi məktəbini bitirən Vaqif Mustafazadə Bakıdakı Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur və oranı 1963-cü ildə bitirir. Bu dövrdə o, Sergey Raxmaninovun, Sergey Prokofyevin fortepiano və simfonik orkestr üçün konsertlərini, İ.S.Baxın prelyüd və fuqalarını, V.A.Motsartin sonatalarını böyük ustalıqla ifa edirdi. Bütün bunlarla bərabər, gənc Vaqifi Amerikada, Qərbi Avropada təşəkkül tapmış caz musiqi janrı aludə etmişdi. O, gecələri sübħədək radio dalgalarında caz musiqisi dinləyir, onun sirlərini öyrənir və bu janrı müğamlı əlaqələndirməyə başlayır, onları müasir akkordlarla, caz üslubuna uyğun improvisasiya edir. O dövrdə bu musiqiyə qoyulmuş qadağa qarşısında tab gətirməyən Vaqif Mustafazadə Tiflis şəhərinə gedir, Gürcüstan Dövlət Filarmoniyasında «Qafqaz» caz-triosu yaradır. 1970-ci ildə Bakıya qayıdan Vaqif Mustafazadə Azərbaycan Bəstəkarlar İttifaqında «Leyli» adlı ilk qadın vokal kvartetinin əsasını qoyur. Bu kollektiv 1971-ci ildə Azərbaycan Televiziya və Radio Komitəsinin nəzdinə keçir və «Sevil» kvarteti kimi fəaliyyət göstərir.

Vaqif Mustafazadə 1978-ci ildə Monakoda VIII Beynəlxalq müsabiqədə birinci mükafata layiq görülür və Azərbaycanın Əməkdar artisti, Dövlət mükafatı laureatı adını alır.

1979-cu ildə Azərbaycan televiziyanın «Məktəblilərin musiqi klubu» verilişində «Caz və Azərbaycan müğamları» mövzusunda tarixi çıxışını edir. Bu verilişdən bir gün sonra Vaqif Mustafazadə Daşkəndə qastrol səfərinə gedir və 17 dekabr 1979-cu ildə orada vəfat edir.

Musiqi dinləyək

Vaqif Mustafazadə. «Mart» fortepiano pyesi. İfa edir müəllif

«Mart» fortepiano pyesi «Bayatı-kürd» kiçikhəcmli muğamının intonasiyalarına əsaslanan caz musiqisi nümunəsidir. Bəstəkar bu əsərdə sol əldən müasir caz akkordlarının melodik səslənməsində melodiyaya müşayiət kimi istifadə etmişdir.

Notla oxuyaq

Vaqif Mustafazadə. «Mart» fortepiano pyesindən melodiya

BUNU DA BİLİN

Göründüyü kimi, bəstəkar bu melodiyada liqa adlanan işarədən istifadə etmişdir. Liqa rabitə, əlaqə işarəsidir. Liqa eyni yüksəklidə olan iki və ya bir neçə notu birləşdirərsə, səsin uzanma müddəti artar.

Yeni mahni öyrənək**GÜNƏŞƏ YOLLAR ÇƏK**

I *Musiqisi Azər Dadaşovun,
sözləri Nüsrət Kəsəmənlinindir.*

Sən əbədi baharsan od ürəkli,
Bir əzəmət, vüqarsan, ey gəncliyim.
Sən həmişə yaşarsan bu adınla,
Sən sabaha baxarsan, ey gəncliyim.

Nəqərat:

Irəli, dostum, hücum sabahlara,
Çətində, darda irəli, gəncliyim.
De gənclik hara, de bu dinclik hara,
Şərəflə ötür illəri, gəncliyim.

SUALLAR

1. Vaqif Mustafazadənin musiqi mədəniyyətinə gətirdiyi yenilik nədən ibarətdir?
2. «Mart» fortepiano pyesinin xarakteri necədir?
3. «Günəşə yollar çək» mahnisının xarakteri necədir və müəllifləri kimdir?

TAPŞIRIQ: «Mart» fortepiano pyesinin xarakterinə uyğun şəkil çək.

CORC GERŞVİN VƏ CAZ



Corc Gerşvin

Corc Gerşvin ilk dəfə caz xarakterli musiqini Avropa simfonik musiqisinin janr və formaları ilə birləşdirə bilən amerikalı bəstəkardır.

Corc Gerşvin Avropa musiqisi ilə bağlılığı aydın duyulan lirik caz mahnıları ilə məşhurlaşdı. Sonra o, «Qaralar ağlardan heç də az diqqətə layiq deyillər» ideyasını aşlayan «Porqi və Bess» operasını yazdı. Bu simfo-caz üslubunda yazılan ilk opera idi. Bu üslubda Corc Gerşvin bir neçə böyük konsert əsəri də yazmışdır.

Böyük tamaşaçı kütləsinin rəğbətini qazanan bəstəkarı uzun müddət yüngül musiqi müəllifi kimi qiymətləndirir və onu ciddi simfonik musiqi bəstələməməkdə günahlandırırdılar.

Corc Gerşvinin fortepiano və orkestr üçün konsertinin ifasından sonra o dövrün musiqiçilərindən biri yazdı: «Pişiklər isti şorba dolu qab ətrafında fırlandığı kimi, bir çox bəstəkarlar da caz ətrafında fırlanaraq gözləyirlər ki, o, bir az soyusun və onlar dillərini yandırma-dan yesinlər. Corc Gerşvin bu problemi həll edə bildi. Məşhur nağıldakı şahzadə kimi, o, Zoluşkanın əlindən tutaraq onu paxıl bacısının acığına şahzadə qız adlandırma bildi...»

Caz mahnısına Avropa musiqisi, ənənəvi Avropa opera və instrumental konsert janrı-na isə zənci caz musiqisi gətirən Corc Gerşvin yenilikçi bəstəkar idi.

Musiqi dinləyək

Corc Gerşvin. «Blyuz tonlarında rapsodiya»

Notla oxuyaq


Corc Gerşvin. «Blyuz tonlarında rapsodiya»

Aramla



*Corc Gerşvin
piano arxasında*

Melodiyanın yazılıdığı major qammasını oxuyaq:



BUNU DA BİLİN

Lya bemol major qamması 4 bemol işaretisi olan major qamma-sıdır: si bemol, mi bemol, lya bemol, re bemol.

Mahnının bəndini notla və sözləri ilə oxuyaq

GÜNƏŞƏ YOLLAR ÇƏK

*Musiqisi Azər Dadaşovun,
sözləri Nüsrət Kəsəmənlinindir.*

Maestoso agitato con calore

Sən ə - bə - di ba - har - san od ü - rək - li,
 Bir ə - zə - mət, vü - qar - san, ey gənc - li - yim.
 Sən hə - mi - şə ya - şar - san bu a - din - la,
 Sən sa - ba - ha ba - xar - san, ey gənc - li - yim.
 Sən hə - mi - şə ya - şar - san bu a - din - la,
 Sən sa - ba - ha ba - xar - san, ey gənc - li - yim.
 ey gənc - li - yim.

SUALLAR

1. Corc Gerşvinin yaradıcılığı hansı musiqi üslubuna aid edilə bilər?
2. Corc Gerşvinin yazdığı opera necə adlanır?
3. «Günəşə yollar çək» mahnisının xarakteri haqqında nə deyə bilərsən?

TAPŞIRIQ: Corc Gerşvin haqqında internet materiallarından istifadə etməklə şifahi təqdimat hazırla.

24-cü MÖVZU

AZƏRBAYCAN BƏSTƏKARLARININ YARADICILIĞI VƏ «RAST» MUĞAM İNTONASIYALARI

Azərbaycan xalq musiqi janrları olan xalq mahnı və rəqsləri, aşıq musiqisi və müğamlar bəstəkarlarımız üçün ilham mənbəyi olmuşdur. Bəstəkarlarımız müğam intonasiyalarından və o cümlədən «Rast» müğamının intonasiyalarından öz əsərlərində istifadə etmişlər. Məsələn, dahi Üzeyir Hacıbəyli özünü «Əsli və Kərəm» operasında «Rast» müğamına əsaslanan «Çal-oyna» adlı Azərbaycan xalq mahnısından «Qızlar xoru»nda istifadə etmişdir. Soltan Hacıbəyov «Gülşən» baletində «Kişilər rəqsi»ndə «Rast» müğamının intonasiyalarından istifadə edərək əsl «Yallı» janrında gözəl musiqi nümunəsi yaratmışdır. Qara Qarayev «Yeddi gözəl» baletində «Adagio» musiqi nümunəsi üçün məhz «Rast» müğam intonasiyalarına müraciət etmişdir.

Musiqi dinləyək

Üzeyir Hacıbəyli. «Əsli və Kərəm» operasından «Qızlar xoru»

Notla oxuyaq

«Rast» müğamına əsaslanan «Çal-oyna» Azərbaycan xalq mahnısı

Moderato

The musical notation consists of two staves of music. The top staff is in common time (indicated by a 'C') and the bottom staff is in 2/4 time (indicated by a '2/4'). Both staves have a key signature of one sharp (F#). The notation features eighth-note patterns with various slurs and grace notes, typical of traditional Azerbaijani folk music.

Fərqli

«Çal-oyna»
Azərbaycan xalq mahnısı

1. Xalq çalğı alətləri ansamblının müşayiətilə xor tərəfindən ifa olunur.

Fərqli

Üzeyir Hacıbəylinin
«Əsli və Kərəm»
operasından «Xor»

O x ş a r

1. Kor və simfonik orkestr tərəfindən səslənir.

Melodiya

Musiqi dinləyək və notla oxuyaq**Qara Qarayev. «Yeddi gözəl» baletindən «Adajio»**
BUNU DA BİLİN

Adajio baletdə iki nəfərin oynadığı ağır templi rəqsə deyilir.

Mahnının nəqəratını notla oxuyaq**GÜNƏŞƏ YOLLAR ÇƏK**

*Musiqisi Azər Dadaşovun,
sözləri Nüsrət Kəsəmənlinindir.*

Bu mahnının nəqəratı «Rast» muğam intonasiyalarına əsaslanır.

SUALLAR

1. «Rast» muğamına əsaslanan hansı bəstəkar əsərləri var?
2. Hansı bəstəkar öz operasında «Çal-oyna» Azərbaycan xalq mahnısından istifadə etmişdir?

TAPŞIRIQ: Xalq musiqimizlə əlaqədar şifahi təqdimat hazırla.

25-ci MÖVZU

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

Şəkilləri göstərilənlərin adlarını təyin et.



T E S T L Ə R

1. Xalq artisti Alim Qasimov kimdir?

- a) müğənni b) xanəndə

2. Arif Məlikovun «Məhəbbət əfsanəsi» baletindən «Xalq səh-nəsi» musiqisi hansı muğama əsaslanır?

- a) «Bayatı-Şiraz» b) «Segah» c) «Şüştər»

3. Xalq artisti Şəfiqə Eyvazova hansı musiqi alətində ifa edir?


- a) tar b) kamança c) kanon

4. Soltan Hacıbəyovun «Karvan» simfonik lövhəsində «Şur» muğamının «Hicaz» şöbəsinin melodiyasını hansı nəfəs aləti ifa edir?

- a) tütkək b) fleyta c) klarnet

*Xalq musiqisi
və professional
musiqiçilər*

BÜLBÜL VƏ XALQ MUSIQİSİ



Bülbul

Uzunömürlüler diyarı Azərbaycan üçün 65 yaş qısa ömür sayıla biler. Yüksək dağlar qoynunda, Qarabağ adlanan üzüyün zümrüt qaşı hesab edilən Şuşa şəhərində 1897-ci il iyun ayının 22-də gələcəkdə vokal sənətimizin tacı olacaq bir uşaq dünyaya göz açır. Atası Məşədi Rza dünyaya gələn körpəsinə Murtuza adını qoyur. Kiçik yaşlarından qədim Şuşanın təkrarolunmaz təbiəti, meşələri, soyuq bulaqları ilə bərabər, o dövrün görkəmli xanəndələrinin məlahətli ifaları Murtuzanı valeh edir. Toylardada bu xanəndələrə qulaq asan Murtuza onlar kimi oxuyacağı günü gözləyir. Bəzən təbiətin qoynunda eşitdiyi mahnıları gizlicə zülməmə edən kiçik Murtuza, sonradan el məclislərində oxumağa başlayır. Onu eşidənlər Murtuza Məmmədovu «Bülbul» deyə çağırmağa başlayırlar. Günlərin bir günü bəstəkar Fikrət Əmirovun atası Məşədi Cəmil Şuşanın Çuxur məhəlləsində toy məclisinə dəvət olunur. Toy məclisinin böyüyü saylan Əllaf Kərbəlayı Şükürdən xahiş edir ki, Murtuzanın oxumağına icazə versin. Bu məclisdə Bülbul əvvəlcə «Mahur» müğəmini, sonra isə «Qarabağ şikəstəsi»ni oxuyur və onu uzun müddət alqışlayırlar. 18 yaşında Bülbul Xeyriyyə cəmiyyətinin xətti ilə Tiflis şəhərinə konsertdə iştirak etmək üçün dəvət alır və bununla da Zaqafqaziyada məşhur bir müğənni kimi tanınır.

1920-ci ildə Bakı şəhərində konservatoriya yaradılır və burada Bülbul 1921–1927-ci illər ərzində vokal sənətinin sirlərinə yiyələnir. 1927-ci ildə Bülbul ixtisasını artırmaq üçün Milan şəhərinə gedir. La-Skala Teatrı onun sənətinin inkişafına böyük təsir göstərir. 1931-ci ildə Bakıya qayıdan Bülbul Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti və Azərbaycan konservatoriyasında pedagoq kimi fəaliyyətə başlayır. 1934-cü ildə Reynqold Oliyerin «Şahsənəm» operasında Aşıq Qərib, 1935-ci ildə Müslüm Maqomayevin «Nərgiz» operasında Əlyar, Cakomo Puççininin «Toska» operasında Kavaradossi, nəhayət, 1937-ci ildə Üzeyir Hacıbəylinin «Koroğlu» operasında Koroğlunun partiyasını böyük müvəffəqiyyətlə oxuyur.

1938-ci ildə Moskvada Azərbaycan İncəsənəti ongününlüyündə «Koroğlu» operasında və «Arşın mal alan» operettasındaki müvəffəqiyyətli çıxışına görə o, keçmiş Sovet İttifaqında SSRİ Xalq artisti adına layiq görülən ilk sənətkar olur.

1940-ci ildə Murtuza Məmmədov professor adı alır, 1950-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür.

Bülbül 1961-ci il sentyabrın 26-da Bakı şəhərində vəfat etmişdir.

Musiqi dinləyək

«Mən aşiq» Azərbaycan xalq mahnısı. İfa edir Bülbül

Dahi sənətkar Bülbül, hətta yaşlı çağında da tez-tez xalq çalğı alətlərinin müşayiəti ilə Azərbaycan xalq mahnılarını, mahniarası müğamlarımızı özünəməxsus tərzdə oxuyardı.

Musiqi dinləyək və notla oxuyaq

Üzeyir Hacıbəyli. «Koroğlu» operasının III pərdəsindən «Koroğlunun ariyası». İfa edir Bülbül



Mahnı oxuyaq

EVLƏRİ VAR XANA-XANA

(Azərbaycan xalq mahnısı)

I

Evləri var, a gülüm, xana-xana,
Mən kül oldum, aman, aman,
Yana-yana.
Yaylığının yanı buta,
Məni saldın, aman, aman,
Yanar oda.

II

Obaları, a gülüm, oymaq-oymaq,
Heç olmazmış, aman,
aman, yerdən doymaq.
Üzün gülər, ləbin qaymaq,
Yalan sözdür, aman, aman,
Yerdən doymaq.

SUALLAR

1. «Evləri var xana-xana» mahnısının xarakteri necədir?
2. Bülbülü xanəndə, yoxsa müğənni adlandırmış olar?
3. Bülbül hansı xarici ölkədə vokal sənəti üzrə təhsil almışdır?

TAPŞIRIQ: Bülbül haqqında şifahi təqdimat hazırla.

RƏŞİD BEHBUDOV VƏ XALQ MUSİQİSİ



Rəşid Behbudov

Azərbaycanın dilbər bir guşəsi Şuşa incəsənət xəzinəsinə çoxsaylı bəstəkar, ifaçı, müğənni, xanəndə bəxş etdiyi üçün çox zaman onu Vətənimizin musiqi beşiyi adlandırırlar. Dahi müğənni Rəşid Behbudovun atası Məcid Behbudov da Şuşada doğulmuşdur. Azərbaycan folklorunun bilicisi, həm də gözəl musiqiçi olan Məcid Behbudov təkcə muğam və folklor nümunələrini deyil, həm də bir sıra operalardan ariyaları da məharətlə ifa edirdi.

O, İranda, Türkiyədə, Rusiyada, Polşada konsertlərdə iştirak etmiş, eyni zamanda bəzi muğam və mahnılarımızı qrammofon vallarına yazdırıa bilmışdır.

Rəşid Behbudovun anası Firuzə xanım Azərbaycanda çox tanınmış Vəkilovlar ailəsindəndir.

14 dekabr 1915-ci ildə Rəşid Behbudov Tiflis şəhərində anadan olmuşdur. Məşhur skripkaçı David Oystraxın sinfində təhsil almışdır. Behbudovlar ailəsi bir müddət Tiflisdə yaşıdlıqdan sonra 1943-cü ildə Azərbaycana köçmüştür. 1944-cü ildə Bakıdakı «Zabitlər evində» dahi Üzeyir Hacıbəyli gənc Rəşidin ifasında «Arşın mal alan» operettasından Əsgərin ariyasını dinləmiş və eyniadlı filmdə Əsgər rolunu Rəşid Behbudova tapşırılmışdır.

55 illik yaradıcılıq həyatı dövründə o, dünyanın yüzə qədər ölkəsində konsert proqramları ilə çıxış etmişdir. Onun sonuncu konsertləri 1988-ci ildə Türkiyədə və Hindistanda olmuşdur.

O, 1946-ci ildə Üzeyir Hacıbəylinin «Arşın mal alan» filmində ifa etdiyi Əsgər roluna görə Dövlət mükafatı laureati adına, elə həmin ildə Azərbaycanın Əməkdar artisti, 1951-ci ildə Azərbaycanın Xalq artisti, 1959-cu ildə isə SSRİ-nin Xalq artisti, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı, «Qızıl ulduz» və «Lenin» ordeninə, 1986-ci ildə isə Gürcüstan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüşdür.

Rəşid Behbudov opera solisti kimi də tanınmış, Fikrət Əmirovun «Sevil» operasındaki Balaş rolunu səsləndirmiştir.

Səsi ilə bütün dünyani fəth edən dahi sənətkar 1989-cu il iyunun 9-da vəfat etmişdir.



Rəşid Behbudov

Musiqi dinləyək

Fikrət Əmirov. «Sevil» operasından «Balaşın ariyası». İfa edir Rəşid Behbudov

Musiqi dinləyək

«Gözəlim sənsən». Azərbaycan xalq mahnısı. İfa edir Rəşid Behbudov

Həzin melodiyyaya malik bu mahnı aramlı tempdə səslənir. Gözəl tenor səsə malik müğənni bu mahnını böyük zövqlə kiçik estrada ansamblının müşayiəti ilə oxuyur.

Rəşid Behbudovun repertuarında çoxlu sayda Azərbaycan xalq mahnıları olmuşdur: «Küçələrə su səpmışəm», «Gül oğlan», «De, gülüm gəlsin, ay nənə», «Gözəlim sənsən», «Araz üstə, buz üstə» və s.

Mahnını dinləyək və notla oxuyaq

«Küçələrə su səpmışəm». Azərbaycan xalq mahnısı

Moderato cantabile

27-ci MÖVZU

BUNU DA BİLİN

Bəstəkar Fikrət Əmirov «Küçələrə su səpmişəm» Azərbaycan xalq mahnısını səs və fortepiano üçün işləmişdir.

Mahnını notla və sözləri ilə oxuyaq

EVLƏRİ VAR XANA-XANA

(Azərbaycan xalq mahnısı)

Moderato

Ev - lə - ri var, a gü - lüm, xa - na - xa - na,
Mən kül ol - dum, a - man, a - man, ya - na - ya - na.
Yay - li - ğı - nin ya - ni bu - ta,
Mə - ni sal - dim, a - man, a - man, ya - nar o - da.

SUALLAR

1. «Evləri var xana-xana» Azərbaycan xalq mahnısının xarakteri necədir?
2. Rəşid Behbudovun oxuduğu «Gözəlim sənsən» Azərbaycan xalq mahnısını hansı ansambl müşayiət edir?
3. «Küçələrə su səpmişəm» Azərbaycan xalq mahnısını fortepiano və səs üçün hansı bəstəkar işləmişdir?

TAPŞIRIQ: Dinlədiyin xalq mahnıları haqqında yazılı təqdimat hazırla.

XALQ MUSIQİSİ VƏ XALQ SƏNƏTKARLARI



*Hüseyinqulu
Sarabski*



Seyid Şuşinski

XIX əsrin sonu və XX əsrin əvvəllərində Qarabağın mahir müğam ustalarından olan tarzən Mirzə Sadığın (Sadıqcan) ilk dəfə tarın ifaçılıq texnologiyasını dəyişərək onun simlərinin sayını beşdən on birə çatdırması təbii ki, tara hərtərəfli imkanlar açmış və eləcə də onun bütün müğamları çalışmasına geniş şərait yaratmışdır. Sadıqcandan sonra Bakı tarzənlərindən Mirzə Mənsur və Məşədi Süleyman qardaşlarının müğam sənətimizin inkişafında müstəsna rolü olmuşdur. Görkəmli tarzənlərimizdən Məşədi Zeynal, Mirzə Fərrux, Şirin Səlyanlı, Məmmədxan və başqaları, mahir xanəndələrimiz Cabbar



*Cabbar
Qaryagdiov*



Xan Şuşinski

Qaryagdiov, Şəkili Ələsgər, Mirzağa Hacıağababa oğlu, Məşədi Məmməd, Hüseyinqulu Sarabski, Segah İslam və bir qədər sonra Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov Azərbaycan müğam sənətinin korifeyləridir.

Onlardan sonrakı dövrlərdə isə istər klassik xanəndələrin son nəсли ilə əməkdaşlıq etmiş tarzənlər – Bəhram Mansurov, Əhmədxan Bakıxanov, Hacı Məmmədov, Əhsən Dadaşov, Baba Salahov, Həbib Bayramov, Sərvər İbrahimov, Əliağa Quliyev, istərsə də nisbətən cavalar – Ramiz Quliyev, Ağasəlim Abdullayev və başqaları, kamança ifaçıları – Habil Əliyev, Tələt Bakıxanov, Elman Bədəlov, Şəfiqə Eyvazova və başqaları sələflərinin layiqli davamçılarıdır. Xanəndələr – Hacibaba Hüseynov, Rübəbə Muradova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Şövkət Ələkbərova, Əlibaba Məmmədov, Sara Qədimova, Tükəzban İsmayılova, Fatma Mehrəliyeva, Arif Babayev,

28-ci MÖVZU

Qədir Rüstəmov, Zeynəb Xanlarova, Səxavət Məmmədov, Səkinə İsmayılova, Ağaxan Abdullayev, Alim Qasımov və başqaları isə özünəməxsus yaradıcılıq xüsusiyyətləri ilə seçilən müğam ustalarımızdır.

XX əsrin ikinci yarısında Azərbaycan qarmon ustalarından – kor Əhəd, Teyyub Dəmirov, Məmmədağa Ağayev, çağdaş sənət ustalarımızdan Avtandil İsrafilov, Zakir Mirzəyev, balaban və klarnet ifaçılarından Ələkbər Əsgərov, Şəmsi İmanov, Vəli Qədimov, Əşrəf Əşrəfzadə, Bəhruz Zeynalov, ud ifaçıları – Əhsən Dadaşov, Yasəf Eyvazov, Əsgər Ələkbərov və başqalarının müstəsna yaradıcılıq və ifaçılıq xidmətlərini qeyd etmək olar.

Musiqi dinləyək

«Qarabağ şirkəstəsi» zərbi-muğamından bir parça. İfa edir Xan Şuşinski



Habil Əliyev

Çox zaman el sənətkarları mahnı, rəqs, təsnif və s. bəstələyirlər. Məsələn, «Qurbanın ağ alması», «Şuşanın dağları» və s. kimi mahnılar Xan Şuşinskiyə məxsusdur.

Bir çox hallarda bəstəkarlar hansısa məşhur ifaçının xüsusiyyətlərinə uyğun əsərlər də yazırlar. Məsələn, dünya şöhrətli bəstəkar, Xalq artisti Firəngiz Əlizadə məşhur kaman ifaçısı Habil Əliyev haqqında violonçel və fortepiano üçün «Habilsayağı» əsərini yazmışdır.



Firəngiz Əlizadə

Musiqi dinləyək

Firəngiz Əlizadə. «Habilsayağı»

Bəstəkar bu əsərində Habil Əliyevin kamançada ifaçılıq xüsusiyyətlərini violonçel alətində məharətlə təsvir etmişdir.

Mahnını yada salaq və oxuyaq**ŞUŞANIN DAĞLARI**


*Musiqisi və sözləri
Xan Şuşinskinindir.*

I

Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı.

*Şuşa qalası***Nəqərat:**

Ay qız, bu nə qas-göz, bu nə tel?
Ölərəm dərdindən onu bil,
Danışmasan da, barı gül.

*Şuşa dağları*

II

Şuşada axşamlar doğar ulduzlar,
Onlardan gözəldir gəlinlər-qızlar,
Oturub yol üstə yarını gözlər.

Nəqərat:

III

Şuşanın hər yandan gəlir sorağı,
Tərifə layiqdir İsa bulağı,
Dağları, bağları qızlar oylağı.

Nəqərat:**SUALLAR**

- İlk dəfə tarın quruluşunu kim dəyişmişdir?
- Məşhur xanəndələrimizdən kimləri tanıyırsan?
- Məşhur tarzən və kamança ifaçılarının adlarını söylə.

TAPŞIRIQ: Azərbaycan xalq çalğı alətləri haqqında şifahi təqdimat hazırla.

MUĞAMDAN OPERAYADƏK



*Hüseyinqulu Sarabski
Məcnun rolunda*

Azərbaycanın professional musiqi tarixi Bakı şəhərində fəaliyyət göstərən Tağıyev teatrının səhnəsində tamaşaaya qoyulmuş Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operası ilə başlayır (1908-ci il 25 yanvar). Şərq ölkələrində və Qafqazda ilk opera sayılan bu əsərin premyerasında iştirak etmək üçün Bakıya çoxsaylı qonaqlar gəlmişdi. Tamaşanın dirijoru Əbdürəhim bəy Haqverdiyev, rejisoru Hüseyn Ərəblinski idi. Məcnun rolunda Hüseyinqulu Sarabski, Leyli rolunda isə o dövrdə Şərq dünyasında qadın xanəndələrin səhnə ala bilməməsi səbəbindən əvvəlcə çayçı şagirdi Əbdürəhim Fərəcov, sonralar isə aktyor Əhməd Ağdamski oynamışdır. M.Füzulinin eyniadlı poeması əsasında yazılmış bu əsər müğam-improvizasiya operası kimi tanınır. Burada müğamlardan əlavə, xalq musiqimizin mahnı və rəqs kimi folklor janrlarından da istifadə olunmuşdur. Lakin

bütün bunlarla bərabər, opera bilavasitə bəstəkarın özünə məxsus olan musiqi nümunələri ilə zəngindir. Bu operada müğamlardan qəhrəmanın obrazını açan musiqi materialı kimi istifadə olunmuşdur. Bunun üçün bəstəkar partiturada hansı müğamlardan istifadə ediləcəyini göstərirdi. 5 pərdə və 6 şəkildən ibarət olan opera uvertüra ilə başlanır. Uvertürada operada istifadə olunmuş musiqi nümunələri səslənir. Belə musiqi nümunələrindən biri ərəb qəbilə başçısı Nofelin mövzusu «Heyratı» zərbi-müğamına əsaslanır. Bu marşvari bir musiqi nümunəsidir və sonra onu «Şəbu-hicran» adlanan xor musiqisinin lirik təرانələri əvəz edir.

Musiqi dinləyək

Üzeyir Hacıbəyli. «Leyli və Məcnun» operasından «Uvertüra»

Bəstəkar operada, eyni zamanda Azərbaycan xalq mahnılarından da istifadə etmişdir. III pərdədə səslənən «Qızlar xoru»nun melodiyası «Bu gələn yara bənzər» Azərbaycan xalq mahnisindən götürülüb.

Notla oxuyaq**BU GƏLƏN YARA BƏNZƏR**
(Azərbaycan xalq mahnısı)

Moderato

Üçüncü pərdədə qəbilə başçısı Nofəlin obrazını açmaq üçün bəstəkar «Heyratı» zərbi-muğamından istifadə etmişdir.

Yeni mahni öyrənək**NƏ GÖZƏLDİR AZƏRBAYCAN!**

I	Musiqisi Emin Sabitoğlunun, sözləri İbrahim Kəbirlinindir.
Hara getsən, göz sevindir, Könüllər aç, ürək dindir.	
Elə tərpən, elə davran, Görən desin: «Nə gözəldir Azərbaycan!»	<i>Nəqərat:</i> Ayağını yerə bərk bas, İzlərini dünyaya yaz, Addımından qopsun tufan, Görən desin: «Nə gözəldir Azərbaycan!»
II	
Dağ başından çən enməsin, Etibarın tükənməsin. Dost yaransın dostluğundan, Görən desin: «Nə gözəldir Azərbaycan!»	

«Nə gözəldir Azərbaycan!» mahnısı «Şüstər» muğamının «Tərkib» şöbəsinə əsaslanır.

SUALLAR

1. Azərbaycan professional musiqi tarixi hansı əsərin tamaşaşa qoyulması ilə başlayır?
2. «Leyli və Məcnun» operasında Məcnunun və Leylinin ilk ifaçısı kim olmuşdur?
3. «Leyli və Məcnun» operasındaki «Qızlar xoru» hansı Azərbaycan xalq mahnısından bəhrələnib?

TAPŞIRIQ: «Muğam və «Leyli və Məcnun» operası» mövzusunda yazılı təqdimat hazırla.

ZEYNƏB XANLAROVA VƏ AZƏRBAYCAN MUĞAMI



Zeynəb Xanlarova

Azərbaycan Respublikasının, keçmiş SSRİ-nin və bir sıra digər ölkələrin Xalq artisti Zeynəb Yəhya qızı Xanlarova 1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olmuşdur. 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbi, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu Xalq artisti xanəndə Seyid Şuşinskiinin sinfində bitirmişdir. Elə həmin ildən (1961) M.F.Axundov adına Opera və Balet Teatrında solist kimi işə başlayan müğənni Üzeyir Hacıbəylinin «Leyli və Məcnun», «Əsl və Kərəm» operalarında Leyli və Əsl surətlərinin gözəl ifaçısı olmuşdur. Zeynəb Xanlarova digər musiqi nümunələri ilə ya-naşı, müğamları da məharətlə ifa etmişdir. «Çahargah» müğamının ifa cəhətdən çox çətin olmasına baxmayaraq, onun ilk qadın ifaçısı da məhz Zeynəb olmuşdur. Yaradıcılığı dövründə müğənni «Şahnaz», «Mahur», «Qatar», «Bayatı-Şiraz» və digər klassik müğamlarımızı ifa etmişdir. O, eyni zamanda Azərbaycan və dünya xalqlarının mahnılarının, bəstəkar mahnılarının, Azərbaycan təsniflərinin mahir ifaçısı olmuşdur. Zeynəb Xanlarova «Şərəf nişanı», «Xalqlar dostluğu», «Şöhrət», «İstiqlal» ordenlərinə layiq görülmüşdür.

Musiqi dinləyək

«Çahargah» müğamından bir parça. İfa edir Zeynəb Xanlarova

Zeynəb Xanlarova müğam, xalq mahnıları, bəstəkar mahnılarının mahir ifaçısı olduğu üçün onu xanəndə-müğənni adlandırmış olar.

Musiqi dinləyək

Üzeyir Hacıbəyli. «Leyli və Məcnun» operasından «Leyli və İbn Salamın dueti»



*Zeynəb Xanlarova
və Arif Babayev.
«Leyli və Məcnun»
operasından*

Notla oxuyaq

Üzeyir Hacıbəyli. «Leyli və Məcnun» operasından «Leyli və İbn Salamın dueti»ndən bir parça

Mahnının notla və sözləri ilə oxuyaq**NƏ GÖZƏLDİR AZƏRBAYCAN!**

*Musiqisi Emin Sabitoğlunun,
sözləri İbrahim Kəbirlinindir.*

Ha-ra get-sən, göz se-vin-dir. Kö-nül-lər aç, ü-rek din - dir
 E-le tər-pən, e-le dav-ran, Gö-rən de-sin: «Nə gö-zəl-dir, A-zer-bay -
 can» can. A-ya-ğı-nı ye-re bərk bas, iz-lə-ri-nı
 dün-ya-ya yaz. Ad-di-min-dan qop-sun tu - fan fan,
 Gö-rən de-sin: «Nə gö-zəl-dir A - zər - bay - can!»
 can can

Bu mahnını da ilk dəfə Zeynəb Xanlarova ifa etmişdir.

SUALLAR

1. Zeynəb Xanlarovani müğənni, yoxsa xanəndə adlandırmaq olar?
2. «Leyli və İbn Salamın dueti»ni musiqinin hansı janrına aid etmək olar?
3. Zeynəb Xanlarova hansı ordenlərə layiq görülmüşdür?

TAPŞIRIQ: Zeynəb Xanlarova haqqında yazılı təqdimat hazırla.

MÜSLÜM MAQOMAYEV (NƏVƏ) VƏ MUĞAM OPERASI



*Müslüm
Maqomayev*

Azərbaycan və SSRİ Xalq artisti Müslüm Maqomayev (nəvə) 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olmuşdur. Kiçik yaşlarından pianoda çalmağı və gözəl vokal ifaçılığı gələcəkdə onun böyük müğənni olacağından xəbər verirdi. Hələ 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskva şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərindəki uğurlu çıxışları ona böyük söhrət gətirir. Müslüm Maqomayev 60-ci illərdə M.F.Axundov adına Dövlət Opera və Balet Teatrının solisti olub, sonralar isə İtaliyanın Milan şəhərindəki La Skala Teatrında yaradıcılıq təcrübəsi keçib. Böyük vokal ifaçısı Enriko Pyatsa ilə «Sevilya bərbəri» operasında Fiqaronun, «Toska» operasında Skarpianın rollarını böyük məharət və ustalıqla ifa etmişdir. İlk dəfə Parisdəki «Olimpiya» konsert salonunda böyük konsert verib.

1968-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını vokal ixtisası üzrə bitirib. İlk beynəlxalq mükafatını Polşanın Sopot şəhərində keçirilən festivalda alan gənc müğənni Azərbaycan estrada-simfonik orkestrinin bədii rəhbəri vəzifəsində çalışıb və onun tərkibində uzun müddət Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İran və digər ölkələrdə konsertlər verib. Müğənni, eyni zamanda gözəl mahnıların müəllifi olub. Onun şair Nəbi Xəzrinin sözlərinə bəstələdiyi «Azərbaycan» mahnısı xalq tərəfindən sevilib.

Müslüm Maqomayev böyük Azərbaycan bəstəkarı Müslüm Maqomayevin nəvəsidir.

O, 2008-ci ildə vəfat etmişdir.

Musiqi dinləyək
Müslüm Maqomayev. «Şah İsmayıł»
operasından «Aslan şahın ariyası»



*Müslüm Maqomayev
Aslan şah rolunda*

Mahnını dinləyək və notla oxuyaq
Polad Bülbüloğlu. «Şən Azərbaycan»



Bu mahnını ilk dəfə ifa edən Müslüm Maqomayev olmuşdur. Müslüm Maqomayevin ən sevdiyi opera ariyalarından biri italyan bəstəkarı Cüzeppé Verdinin «Rigoletto» operasından «Hersoqun ariyası»dır. Özündə həyat eşqi daşıyan bu aria ölməz bir əsərdir.

Musiqi dinləyək

Cüzeppé Verdi. «Rigoletto» operasından «Hersoqun ariyası». İfa edir Müslüm Maqomayev

Yeni mahni öyrənək AZƏRBAYCAN

*Musiqisi Müslüm Maqomayevin,
 sözləri Nəbi Xəzrinindir.*

I

Ey əziz anam, Azərbaycan,
 Sənə bağlıyam, Azərbaycan.
 Ömrümün mənasısan, Azərbaycan,
 Qardaşlıq dünyasısan, Azərbaycan,
 Anamın anasısan, Azərbaycan.

II

Ey ana yurdum, Azərbaycan,
 Çinarlı yurdum, Azərbaycan.
 Sənsən arzum, zəfərim, Azərbaycan,
 Çağlayan gur Xəzərim, Azərbaycan.
 Günəşli al səhərim, Azərbaycan,
 Gözəlliklər məskənim, Azərbaycan.



SUALLAR

1. Müğənni Müslüm Maqomayev kimin nəvəsi olub?
2. «Azərbaycan» mahnısının müəllifləri kimdir və onu ilk dəfə kim ifa etmişdir?
3. Müslüm Maqomayevin «Azərbaycan» mahnısının xarakteri necədir?

TAPŞIRIQ: Müslüm Maqomayev (nəvə) haqqında şifahi təqdimat hazırla.

ŞÖVKƏT ƏLƏKBƏROVA VƏ AZƏRBAYCAN MUĞAMI



*Şövkət
Ələkbərova*

Azərbaycan Respublikasının Xalq artisti Şövkət Feyzulla qızı Ələkbərova 1922-ci il oktyabr ayının 20-də Bakı şəhərində anadan olmuşdur. Onun atası fəhlə idi, anası isə qadınlardan ibarət orkestrdə tar çalırdı və qızını tez-tez orkestrin məşqlərinə aparırdı. Atası xalq musiqimizi, müğam və aşiq musiqisini sevən və qiymətləndirən bir adam idi. Şövkət Ələkbərovada kiçik yaşlarından musiqiyə böyük maraq yaranmışdı. Böyüdüyü mühit onda olan istedadın inkişafına kömək göstərmiş və bu həvəs 12 yaşında onu musiqi məktəbinin kamança sinfinə gətirmişdi.

Tezliklə onların evində tar, kamança və qardaşının ifasında zərb alətindən ibarət xalq üçlüyü yaranır. Gələcəyin böyük müğənnisi bu tərkibdə kamança çalmaqla bərabər, eyni zamanda yeri gəldikcə mahnilar və müğamlardan parçalar da oxuyurdu. Onun məlahətli səsi valideynlərini, qohumlarını, qonşuları valeh etmişdi. 1937-ci ildə Respublika Həmkarlar İttifaqının keçirtdiyi müsabiqədə Şövkət Ələkbərova qalib gəlir. Yekun konsert 1938-ci ilin əvvəllərində Opera və Balet Teatrının səhnəsində keçirilir və gənc müğənni orada «Qarabağ şikəstəsi» zərbi-müğamını ifa edir. Konsertdə iştirak edən Üzeyir Hacıbəyli onu M.Maqomayev adına Filarmoniyanın solisti təyin edir. Sonradan o, həm də Azərbaycan Konsert Birliyinin solisti olur. Müharibə illərində Şövkət Ələkbərova tez-tez əsgərlər qarşısında çıxışlar edir, müğamlarımızın, xalq və bəstəkar mahnilarının mahir ifaçısı kimi şöhrət qazanır. 1959-cu ildə isə Xalq artisti kimi fəxri ada layiq görülür.

Bütün yaradıcılığı dövründə Şövkət Ələkbərova xalq mahniları, müğamlar ilə bərabər, Səid Rüstəmovun, Ağabacı Rzayevanın, Şəfiqə Axundovanın, Zakir Bağırovun, Polad Bülbüloğlunun, Emin Sabitoğlunun, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Oqtay Rəcəbovun mahnilarını dönə-dönə oxuyur.

1993-cü il fevralın 7-də məşhur müğənni və xanəndə Şövkət Ələkbərova dünyasını dəyişir.

Musiqi dinləyək

«Qarabağ şikəstəsi». İfa edir Şövkət Ələkbərova

Şövkət Ələkbərova çoxsaylı filmlərdə mahnı ifaçısı kimi iştirak etmişdir. «Görüş», «Bəxtiyar», «Onu bağışlamaq olarmı?» filmlərinə Tofiq Quliyevin yazdığı mahnılar Şövkət xanımın ifasında sonradan xalqımızın dilinin əzbəri olmuşdur. Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» filmində Sənəm rolunun musiqi partiyalarını məhz Şövkət Ələkbərova ifa etmişdir.

Müğənninin bəstəkar Cahangir Cahangirovun «Füzuli» kantatasının II hissəsində oxuduğu «Məni candan usandırdı» romans xarakterli musiqi parçası xalqın ürəyinə yol tapmışdır.

Musiqi dinləyək və melodiyanın bir parçasını notla ifa edək

Cahangir Cahangirov. «Füzuli» kantatasının II hissəsindən bir parça

Mahnı oxuyaq

ŞİRİN DİL

*Musiqisi Emin Sabitoğlunun,
sözləri Kərkük bayatıları.*

I
Şirin dil, şirin dil,
Al bağrimı, şirin dil.
Nə deyirsə, yad desin,
Öz dilimdi şirin dil.
Şirin dil, şirin dil,
Ana dili, şirin dil.
Həm təbibdi, həm məlhəm
Şirin səhbət, şirin dil.

Nəqərat:
Şirin düşər,
Zülf üzə şirin düşər.
Fərhad qaya çapanda,
Yadına Şirin düşər.

Emin Sabitoğlunun «Şirin dil» mahnısı Şövkət Ələkbərovanın repertuarında xüsusi yer tuturdu. Bu mahnı doğma Azərbaycan dilimizə həsr olunub. Mahnının sözləri Kərkük bayatılarından götürülüb.

SUALLAR

1. Şövkət Ələkbərova hansı müğamları oxumuşdur?
2. Şövkət Ələkbərova hansı filmlərdə mahnı ifa etmişdir?
3. «Füzuli» kantatası hansı bəstəkarın əsəridir?

TAPŞIRIQ: Şövkət Ələkbərova haqqında şifahi təqdimat hazırla.

BƏHRAM MANSUROV VƏ MUĞAM OPERASI



Bəhram Mansurov

Məhşur tarzən Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov Bakı şəhərində 1911-ci ildə anadan olmuşdur. Onun babası Məşədi Məlik bəy dövrünün açıqfikirli insanlarından biri idi. O, həm tanınmış musiqişünas, həm də istedadlı çalğıçı olmuşdur. Qədim İçərişəhərdə yaşayan Mansurovların evi sanki bir muğam ocağı idi. Bu evdə Məşədi Məlik bəyin təşkilatçılığı ilə musiqi gecələri təşkil olunur və doğma Azərbaycanımızın hər yerindən muğam biliciləri, xanəndələr, musiqicilər bu məclisə toplaşırıldılar. Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi şəxsiyyətlər də bu məclislərin qonağı olmuş və onların yaradıcılığında Məşədi Məlik bəyin evində keçirilən muğam gecələri haqqında xatırlamalar var. Balaca Bəhramın yaşadığı bu evdə cürbəcür xalq çalğı alətləri var idi. Büyülər evdə olmayıanda o, tarlardan birini götürüb kökdən salana kimi çalırdı.

Beləliklə, artıq 8 yaşında tar alətində çalmağa başlayan Bəhramı artıq 19 yaşında Müslüm Maqomayev ilk notlu xalq çalğı alətləri orkestrinə, sonradan Opera və Balet Teatrına solist-tarzən kimi dəvət edir. Bəhram operada Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi müğənni-xanəndərlə birgə işləyir. Bəhram Mansurov Rübəbə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Zeynəb Xanlarova və digər sənətkarlarla da ciyin-ciyinə çalışmışdır. 1978–1983-cü illərdə onun ifasında bütün Azərbaycan muğamları UNESCO xətti ilə vallara və CD-lərə yazılaraq bütün dünyaya yayılmışdır. Dünya Beynəlxalq Muğam Simpoziumlarında Azərbaycanı məhz Bəhram Mansurov təmsil etmişdir. Məşhur tar konstruktoru olan Sadıqcandan sonra muğamlarımızı Bəhram Mansurov qoruyub saxlamışdır.

O, 1978-ci ildə Xalq artisti kimi fəxri ada layiq görülmüşdür. 1985-ci ildə məşhur tarzən uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir.

Musiqi dinləyək

«Bayatı-Şiraz» muğamından bir parça. İfa edir Bəhram Mansurov

Musiqi dinləyək və nota oxuyaq

«Rast» muğamından «Hüseyni» rəngi. İfa edir Bəhram Mansurov

Allegretto

Bu musiqi parçasını Bəhram Mansurovun oğlu bəstəkar Eldar Mansurov nota köçürmüştür.

Musiqi dinləyək

Üzeyir Hacıbəyli. «Leyli və Məcnun» operasından «Elçilik səhnəsi». Bəhram Mansurovun müşayiəti ilə

Mahnını nota və sözləri ilə oxuyaq**GƏLDİM**

(Azərbaycan xalq mahnısı)

Andantino

Mən a - şıq kən - də gel - dim,
Bağ gül - lə - nən - də gel - dim,
İ - gid bir oğ - lan gə - lib,
E - şit - dim, mən - də gel - dim.

Bu mahnını bəstəkar Səid Rüstəmov Bəhram Mansurovun ifasında nota köçürmüştür.

SUALLAR

1. Bəhram Mansurov kimin nəvəsi olmuşdur?
2. Məşədi Məlik bəyin evində keçirilən Bakı muğam məclislərində hansı məşhur şəxsiyyətlər iştirak etmişlər?
3. Bəhram Mansurovu Opera və Balet Teatrına kim dəvət etmişdi?

TAPŞIRIQ: Tar musiqi aləti haqqında şifahi təqdimat hazırla.

34-cü MÖVZU

BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ



TESTLƏR

1. Xalq artisti Bülbülün əsl adı nədir?

- a) Teymur b) Murtuza c) Cəmil

2. Rəşid Behbudov «Arşın mal alan» filmində hansı obrazı yaratmışdır?

- a) Süleyman b) Əsgər c) Vəli

3. «Qubanın ağ alması» mahnısını hansı məşhur xanəndə yaratmışdır?

- a) Seyid Şuşinski
b) Xan Şuşinski
c) Cabbar Qaryağdıoğlu

4. «Şuşanın dağları» mahnısını kim yazmışdır?

- a) Xan Şuşinski b) Rəşid Behbudov c) Bülbül

5. «Leyli və Məcnun» operasında Məcnun rolunun ilk ifaçısı kim olmuşdur?

- a) Bülbül b) H.Sarabski c) S.Şuşinski

6. Zeynəb Xanlarova hansı operada baş rolda oynamışdır?

- a) «Leyli və Məcnun» b) «Gəlin qayası» c) «Koroğlu»

7. Nəvə Müslüm Maqomayev babasının hansı operasında baş rolü ifa etmişdir?

- a) «Nərgiz» b) «Şah İsmayıł»

MAHNI REPERTUARI

BAYRAM GÜNÜ

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Mirmehdi Seyidzadənindir.*

Tempo di marcia

A musical score for 'BAYRAM GÜNÜ' in 2/4 time, key of A major. The vocal line consists of eighth and sixteenth notes. The lyrics are in Azerbaijani. The score includes a repeat sign and endings for 'Təkrar üçün' and 'Son üçün'. The vocal part is supported by a piano accompaniment.

A - zad el - la - ri - nin gənc nəs - li - yik biz, Se-
vinc - lə do - lu - dur kör - pə qəl - bi - miz. Biz
a - zad bül-bü - lük, ölü - kə - miz gül - şən, Bu bay - ram gü -
nün-də gə - zi - rik şən - şən, gə - zi - rik şən - şən! //şən!

LAYLAY

*Musiqisi Fikrət Əmirovun,
sözləri Nəbi Xəzrinindir.*

Andante cantabile

A musical score for 'LAYLAY' in 6/8 time, key of C major. The vocal line features sustained notes and eighth-note patterns. The lyrics are in Azerbaijani. The score includes a dynamic marking 'p' (piano) at the beginning.

1. Ge - cə ke - çər, Ü - zün gü - lər,
a - nan qur - ban, a - nan qur - ban,
ca - nim qur - ban! Sə - hər
gə - lər, a - tan gə - lər.

a - nan qur - ban, kör - pe ba -
 - lam! Lay - lay, lay - lay,
 yat, mə - nim e - zi - zim! Lay - lay,
 lay - lay, yat, mə - nim e - zi - zim! Yat ,
 Yat.

MEHRİBAN DİYAR, AZƏRBAYCAN

*Musiqisi Solovyov-Sedoy və Tofiq Quliyevin,
 sözləri Konstantin Simonovundur
 (tərcümə edəni Zeynal Cabbarzadə).*

Allegretto

Ba - ki, Ba - ki, Mə - nim e - ziz şə - ha -
 rim. İ - nan, od - lar və - te - ni, ma - nim -
 sən, mə - nim Qar -
 daş, Bəh -
 gör A - zər - bay - can,
 Sən el - ə - rin bəx - tə - vər ya - şar sə -
 Coş - du ye - nə ü - rə - yim - də ar - zu
 nin lar

VƏTƏN HAQQINDA MAHNI

*Musiqisi Niyazinin,
sözləri Süleyman Rüstəmindir.*

Allegretto

Allegretto *mf*

Θ - cəb ağ gün - də - dir mə - nim Və - ta - nim,
 Gün - lər ke - cir bay - ram ki - mi, el gü - lür.

Rəng - dən - rən - gə gi - rir çö - lüm, çə - mə - nim.
 A - şı - ǵın sa - zun - da gü - lür, tel gü - lür.

Nəqərat:
 Gü - lür bağ - lar, *p* u - ca dağ - lar,

ə - cəb gö - zəl - dir, bu şən çağ - lar, gü - lür bağ -
 lar, *p* u - ca dağ - lar,

ə - cəb gö - zəl - dir, bu şən çağ - lar.

rit. *a tempo*

GƏNCLİK MAHNISI

*Musiqisi Qara Qarayevin,
sözləri Yevgeni Dolmatovskinindir.*

Tempo di valse

Soprano (S) and Alto (A) parts are shown. The vocal parts are supported by a piano accompaniment.

Measure numbers: 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43.

Text lyrics:

Dal - ğa - li Xə - zər - də biz
 sal - diq ilk qəh - rə - man bir şə - hər Bu şə -
 Nəqərat:
 hər - dən, bu yer - dən gör - mə - yib heç bə - şər. Bir vü -
 qar - la, if - ti - xar - la du - dur şöh - rət
 A ---
 a - da - si, Bu - ruq - la - rin dal - ğa - lar - la
 A ---
 qov - ğa - si! var, qov - ğa - si!

Coda

p A ---

AMAN, OVÇU
(Azərbaycan xalq mahnısı)

Andantino

A - man, ov - çu, vur - ma mə - ni,
Mən bu da - ğın, a ba-lam, ma - ra - li - yam.
Ma-ra - li - yam, Ma-ra - li - yam,
Mən bu ye - rin, a gü-lüm, ma - ra - li - yam, ba - la,
ov - çu e - lin - dən, a ba-lam, ya - ra - li - yam.

QARABAĞ

*Musiqisi Cahangir Cahangirovun,
sözləri Rəfiq Zəkanındır.*

Moderato

Sən el - lə - rin, kö - nül - lə - rin ül - vi di - ya - ri - san.
şı - rin ca - nin, A - zər - bay - ca - nin bir e - bə - di ba - ha - ri - san.
Cən-nə - tim Qa - ra - bağ, zi - nə - tim Qa - ra - bağ,
nəg - mə - lər gü - lüs - ta - ni - san, sev - gi - das - ta - ni - san.

ANANIN OĞLUNA NƏSİHƏTİ

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Mirzə Bayramovundur.*

Moderato

1. Bu gün dö - yüş mey - da - nın - da

qoç ki - mi sən da - yan, o - ğul!

Bu gün dö - yüş

mey - da - nın - da qoç ki - mi sən da - yan, o - ğul! Bir i - gid - sən a - din çı - xib,

ya - yı - lib hər ya - na, o - ğul; Bir i - gid - sən a - din çı - xib,

ya - yı - lib hər ya - na, o - ğul,

Sən i - gid - ler cər - ge - sin - də hə - mi - şə gel sa - na, o - ğul!

Do - ğub - dur mərd a - na se - ni, sən - de ol mər - da - na, o - ğull!

Qeh - re - man - liq a - di sən - de ol - sun ni - şə - ne, ay o - ğul!

Qeh - re - man - liq a - di sən - de ol - sun ni - şə - ne, ay o - ğull! ol - sun ni - şə - ne,

ay o - ğull!

BİZİM HƏYƏT

*Musiqisi Fikrət Əmirovun,
sözləri Teymur Elçinindir.*

Allegretto

The musical score for 'BİZİM HƏYƏT' consists of six staves of music for voice and piano. The vocal line is in G major, 8/8 time. The piano accompaniment features eighth-note chords. The lyrics are in Azerbaijani, with some words underlined. The vocal part includes dynamic markings like *mf* and *f*, and performance instructions like 'Nəqərat: *mf*'. The lyrics describe a young boy's admiration for his father's strength and courage.

Bi-zim hə-yət - də çox u-şaq var, bir - bi-ri -
ni çox se-vir on - lar Bö - yük mey - dan - dir
bi - zim ha - yət Qay-nar qa-zan - dir bi - zim hə -
yət! Bax, bax, nə gö - zəl - dir bi - zim hə -
yət, Gel, bax, nə gö - zəl - dir
bi - zim hə - yət!

LAYLAY

*Musiqisi Soltan Hacıbəyovun,
sözləri Mirmehdi Seyidzadənindir.*

The musical score for 'LAYLAY' consists of four staves of music for voice and piano. The vocal line is in G major, 2/4 time. The piano accompaniment features eighth-note chords. The lyrics are in Azerbaijani, with some words underlined. The vocal part includes dynamic markings like *Moderato*. The lyrics describe a young boy's admiration for his father's strength and courage.

Yat, ay mə - nim kör - pə qu - zum, a lay - lay,
yat, saç - la - ri i - pək qı - zım,
a lay - lay. Lay - lay, ba - lam,

a lay - lay, Lay - lay, gü - lüm, a lay - lay.
 Pən - cə - rə - dən
 boy - la - nib ay, a lay - lay, Yat, mən sə - nə
 de - yim lay - lay, a lay - lay, Yat, tər - pə - dim
 be - şı - yi - ni, a lay - lay, çə - kim sə - nin
 ke - şı - yi - ni, a lay - lay.

GÜNƏŞƏ YOLLAR ÇƏK

*Musiqisi Azər Dadaşovun,
sözləri Nüsrət Kəsəmənlinindir.*

Maestoso aqitato con calore

Sən ə - bə - di ba - har - san od ü - rək - li,
 Bir ə - zə - mat, vü - qar - san, ey gənc-li - yim.
 Sən hə - mi - şə ya - şar - san bu a - din - la,

EVLƏRİ VAR XANA-XANA

(Azərbaycan xalq mahnısı)

Moderato $\frac{2}{4}$

1. Ev - lə - ri var, a gü - lüm, xa - na - xa - na.
Mən kül ol - dum, a - man, a - man, ya - na - ya - na.
Mən kül ol - dum, a - man, a - man, ya - na - ya - na.
Yay - li - ğı - nin ya - ni bu - ta,
Mə - ni sal - din, a - man, a - man, ya - nar o - da.
Mə - ni sal - din, a - man, a - man, ya - nar o - da.

KÜÇƏLƏRƏ SU SƏPMİŞƏM

(Azərbaycan xalq mahnısı)

Moderato cantabile

1. Kü - çə - la - rə su səp - mi - şəm,
E - lə gəl - sin, e - lə get - sin,
Kü - çə - la - rə su səp - mi - şəm,
E - lə gəl - sin, e - lə get - sin,
yar gə - lən - də toz ol - ma - sin,
A - ra - mız - da söz ol - ma - sin,
Yar gə - lən - də toz ol - ma - sin.
A - ra - mız - da söz ol - ma - sin.

ŞUŞANIN DAĞLARI

*Musiqisi və sözləri
Xan Şuşinskinindir.*

Moderato

Şu-şa - nin dağ - la - ri ba - şı du - man - li,
qır - mı - zı kof - ta - li, ya - şıl tu - man - li.

dər-din - dən öł - mə - yə çox - dur gü - man - li,
dər-din - dən öł - mə - yə çox-dur gü - man - li.

Ay qız, bu nə qaş - göz, bu nə tel,
ö - lə - rəm dər - din - dən, o - nu bil.

da - nış - ma - san - da, ba - ri gül.

Ay qız, bu nə qaş - göz, bu nə tel,
ö - lə - rəm dər - din - dən, o - nu bil.

da - nış - ma - san - da, ba - ri gül.

NƏ GÖZƏLDİR AZƏRBAYCAN!

*Musiqisi Emin Sabitoğlunun,
sözləri İbrahim Kəbirlinindir.*

mf

Ha-ra get-sən, göz se-vin-dir. Kö-nül-lər aç, ü-rək din - dir
e-le tər-pən, e-le dav-ran, Gö-rən de-sin: «Nə gö-zəl-dir, A-zər-bay -
can. can». A-ya-ğı-nı ye-re bərk bas, iz-lə-ri-nı
dün-ya-ya yaz, ad-di-min-dan qop-sun tu - fan fan.
Gö-rən de-sin: «Nə gö-zəl-dir A - zər - bay - can!»
can can

AZƏRBAYCAN

*Musiqisi Müslüm Maqomayevin,
sözləri Nəbi Xəzrinindir.*

Moderato

Ey a - əziz a - nam, A - zər - bay - can!
Sə - nə bağ - lı - yam, A - zər - bay - can!
Öm - rü - mün mə - na - si - san!
Qar - daş - liq dün - ya - si - san!

A musical score for a vocal piece, likely a folk song. The music is written in common time with a key signature of one sharp (F#). The vocal line is in soprano range, with melodic patterns consisting of eighth and sixteenth notes. The lyrics are in Azerbaijani, with some words in English. The vocal part is supported by a piano accompaniment, indicated by a treble clef and bass clef with vertical lines below the staff. The lyrics are as follows:

 A - na - min a - na - si - san. A - zər - bay

 - can!

 Öm - rü - müñ mə - na - si - san,

 Qar - daş - liq dün - ya - si - san,

 A - na - min a - na - si - san, A - zər - bay

 - can!

 Ba - har - li yur - dum, A - zər - bay

 - can!

 Çi - nar - li yur - dum, A - zər - bay

 - can!

 San - sən tar - zum, zə - fe - rim,

 Çağ - la - yan gur Xə - zə - rim,

 Gü - naş - li al sə - hə - rim, A - zər - bay

- can!

Sən-sən-ar-zum, zə-fa-rim,

Çağ-la-yan gur Xə-zə-rim,

Gü-nəş-li-at sa-he-nim, A-zər-bay

- can

Ey a-ziz a-nam, A-zər-bay

can!

ŞİRİN DİL

*Musiqisi Emin Sabitoğlu,
sözləri Kərkük bayatılarıdır.*

Allegretto

Si-rin dil, Si-rin dil, Si-rin dil, Si-rin dil, Si-rin dil,

Al bağ-ri-mi, şı-rin dil, Si-rin dil, Si-rin dil, Si-rin dil, A-na-di-li, şı-rin dil, Si-rin dil, Si-rin dil, Si-rin dil,

Al bağ-ri-mi, şı-rin dil, Ne de-yir-se, yad de-sin, Həm tə-bib-di, həm mel-həm, A-na-di-li, şı-rin dil, Si-rin dil, Si-rin dil, Si-rin dil,

özdilimdi, şı-rin dil, Ne de-yir-se, yad de-sin, Həm tə-bib-di, həm mel-həm, şı-rin səh-bət, şı-rin dil.

öz di - lim - di şı - rin dil. Şı-rin dü - şer, Zül-fü - nə şı -
 şı - rin söh - bət şı - rin dil. Şı-rin dü - şer Şı-rin dü - şer, Zül-fü - ze şı - rin dü - şer
 Fər-had qa - ya ça - pan - da, Ya-dı-na Şı -
 - rin dü - şer, Fər-had qa - ya ça - pan - da,
 Ya - dı - na Şı - rin dü - şer. rin dü - şer.

BU GÜN AYIN ÜÇÜDÜR

(Azərbaycan xalq mahnısı)

Allegro ♩ = 96

1. Bu gün a - yın ü - çü - dür, Ay lə - li qu - ba - nin o - lum.
 Gir - mə bos - tan i - çi - dir, Ya - lə - li - yəm, lə - li,
 Ay lə - li - yəm, lə - li - yəm, lə - li.

SİNİF VƏ MƏKTƏB KONSERTLƏRİNDE İSTİFADƏ ETMƏK ÜÇÜN ƏLAVƏ REPERTUAR

ANAM AZƏRBAYCAN

*Musiqisi Ramiz Mustafayevin,
sözləri Həmid Abbasovundur.*

Maestoz

Hey A - zər - bay - can! Se - vin - ci - miz
 ol - du də - niz, al - diq tə - zə or - de - ni biz.
 Se - vin - ci - miz ol - du də - niz, al - diq tə - zə or - de - ni biz.
 Ye - rə gö - yə siğ - mir vü - qar Bu gün - lə - ri
 kim u - nu - dar?! Ci - çək - lə - nib tor - pa - ğı - miz,
 Dal - ğa - la - nir bay - ra - ğı - miz.
Nəqərat:
 Gü - lür tor - paq, gü - lür in - san,
 Ya - şa, a - nam A - zər - bay - can!

I

Sevincimiz oldu dəniz,
 Aldıq təzə ordeni biz.
 Yerə-göyə sığmir vüqar
 Bu günləri kim unudar?
 Çiçəklənib torpağımız,
 Dalgalanır bayraqımız.
 Gülür torpaq, gülür insan,
 Yaşa, anam Azərbaycan!

II

Gözün aydın, yaxın-uzaq!
 Gözün aydın, ana torpaq!
 Ad sənindir, hünər sənin,
 Bu qələbə, zəfər sənin,
 Üzümüzü ağ etmisən,
 «Ağ qızıl»ı dağ etmisən,
 Bol taxılın, üzümün var,
 Hər zəhmətə dözümün var.

HƏYAT BİZİMDİR

*Musiqisi Oqtay Kaziminin,
sözləri İldırım Coşgunundur.*

Moderato

1. Bi-zim - dir bu hə-yat, bu şən - lik, bu bü - sat,
 2. Bi-zim - dir qüd-rət-li, min bar - li, ne - mət - li,

bu gö - zəl di - yar
 bu a - na tor - paq.

Bi-zim - dir bəx - ti - yar bu el - lər, o - bā - lar
 Bi-zim - dir çi - çək - li, bu bər - li bə-zək - li,

meh - ri - ban dost - lar.
 bu bağ - çə, bu bağ,

Bi-zim - dir hü - nə - ri, dil - lə - rin əz - bə - ri ,
 Bi-zim - dir çi - raq - ban, gün - bö - - gün u - ca - lan.

Bu qəh - rə - man - lar.
 Bu A - zər - bay - can.

f Al - ni a - çıq, ü - zü ağ, ö-mür sü - rüb, ya - şə - maq,

en bö - yüük se - a - dət-dir bi - zo.

1

Bizimdir bu həyat,
Bu şənlik, bu büsat,
Bu gözəl diyar.
Bizimdir qüdrətli,
Min barlı, nemətli
Bu ana torpaq.

III

Bizimdir bəxtiyar
Bu ellər, obalar.
Mehriban dostlar,
Bizimdir çiçəkli,
Bu bərli-bəzəkli
Bu bağça, bu bağ.

III

Bizimdir hünəri
Dillərin əzbəri,
Bu qəhrəmanlar.
Bizimdir çırabın,
Günbəgün ucalan
Bu Azərbaycan.

DOĞMA DİYAR

*Musiqisi Ramiz Mirişlinin,
sözləri Məmməd Arazindir.*

Allegretto grazioso

Is - tə - yi nur, ar - zu - su nur,
 Hər qa - ya - si Ko - roğ - lu - dur, Ko - roğ - lu -
 - dur, Qəh - rə - man - lar nər oğ - lu -
 - dur, Bu tor - pa - ġın, bu di - ya - rin, bu di - ya -
 - rin. Bu tor - pa - ġın, bu di - ya - rin, bu di - ya - rin.
 Nəğ - mə - li - dir qı - şı, ya - zi Ar - pa - ca -
 - yi, xan A - ra - zi, xan Á - ra - zi.
 Ta - le - yi - ni gü - nəş ya - zıb,
 Bu tor - pa - ġın, bu di - ya - rin, bu di - ya - rin.
 Bu tor - pa - ġın, bu di - ya - rin, bu di - ya - rin.

I

İstəyi nur, arzusu nur,
 Hər qayası Koroğludur,
 Qəhrəmanlar nər oğludur,
 Bu torpağıın, bu diyarın.

Nəqərat:

Nəğməlidir qışı-yazı,
 Arpa çayı, xan Arazı.

Taleyini günəş yazıb,
 Bu torpağıın, bu diyarın.

II

Uşaqları qızıl lalə,
 Gülüşləri gur şəlalə.
 Ağ evləri bir ağ lalə
 Bu torpağıın, bu diyarın.
Nəqərat:

MƏHSUL BAYRAMI

*Musiqisi Oqtay Zülfüqarovun,
sözləri Yusif Həsənbəyovundur.*

Scherzoso

Tar - la - lar - dan, zə - mi - lər - dən yi - ğı - hb kən -
- din va - ri. Gə - lib məh - sul bölgü - sü - nə ya - riş, ə - mək
dost - la - ri. Bu gün məh - sul bay - ra - mı - dir, şən - lik bi - zə
ya - ra - şır. Bu nəğ - mə - lər, bu gü - lüs - lər kən - di - mi - zə
ya - ra - şır. Şən - lik biz - zə ya - ra - şır,
kən - di - mi - zə ya - ra - şır!

I

Tarlalardan, zəmilərdən
Yığılıb kəndin varı.
Gəlib məhsul bölgüsünə
Yarış, əmək dostları.

Nəqərat:

Bu gün məhsul bayramıdır,
Şənlik bizə yaraşır.
Bu nəğmələr, bu gülüşlər
Kəndimizə yaraşır.
Şənlik bizə yaraşır,
Kəndimizə yaraşır.

II

Bir tərəfdə tüstülənir
Cərgə-cərgə ocaqlar,

Bir tərəfdə oturmuşlar
Gələn əziz qonaqlar.

III

Saz götürüb iki aşiq
Bir-biriylə yarışır,
Bu gün məhsul bayramıdır,
Şənlik bizə yaraşır.
Şənlik bizə yaraşır,
Kəndimizə yaraşır.

IV

Axşam olur, qaş qaralır,
Şənlik kəsilmir yenə,
Bu gün hamı qonaq gedir
Bir-birinin evinə.

Nəqərat:

VƏTƏN TORPAĞI

*Musiqisi Şəfiqə Axundovanın,
sözləri Bəxtiyar Vahabzadənindir.*

Moderato

Xə - yal - dan şı - rin, ar - zu - dan gö -
- zəl, Və - tən tor - pa - ğı. Ca - nim - dan ə - zəl,
Və - tən tor - pa - ğı. A - na - dan doğ - ma,
ba - la - dan ə - ziz, Və - tən tor - pa - ğı,
Bir he - çik sən - siz, bir he - çik sən - siz,
Və - tən tor - pa - ğı.

I

Xəyaldan şirin,
Arzudan gözəl,
Vətən torpağı.
Canımdan əzəl,
Vətən torpağı.
Anadan doğma,
Baladan əziz,
Vətən torpağı,
Bir heçik sənsiz.

II

Vətən torpağı,
Dünyadan qoca,
Balamdan cavan,
Məsləkdən uca,
Vətən torpağı.
Həmişə cavan,
Vətən torpağı,
Bir heçik sənsiz,
Vətən torpağı.

GƏNCLİK NƏĞMƏSİ

*Musiqisi Oqtay Rəcəbovun,
sözləri Həmid Abbasovundur.*

Bir bay - raq u - ca - hr a - lim - də mə - nim,
Rən - gin - də gü - nə - şin şə - fəq - lə - ri var.
Bir nəğ - mə dol - la - şır di - lim - də mə - nim,
Sö - züm - də xal - qı - min di - lək - lə - ri var.
Mən sön - mə - yən bir a - tə - şəm, qız - di - ri - ram gö - yü - ye - ri
Mən gənc - li - yəm, mən gü - nə - şəm, Gö - rə - cə - yəm o gün - lə - ri.

I

Bir bayraq ucalır əlimdə mənim,
Rəngində günəşin şəfəqləri var.
Bir nəgmə dolaşır dilimdə mənim,
Sözümdə xalqımın diləkləri var.

Nəqərat:

Mən sönməyən bir atəşəm,
Qızdırıram göyü-yeri.
Mən gəncliyəm, mən günəşəm,
Görəcəyəm o günləri.

II

Bir zirvə önungdə dayanmışıq biz,
Bu zirvə dünyanın zəfər səsidir.
Nurlu gələcəyə aparan səhər
Bu gün milyonların şah nəgməsidir.

MİNNƏTDAR OL SƏN!

*Musiqisi Oqtay Zülfüqarovun,
Sözləri Cavad Cavadlıınınındır.*

Allegro

Hə - ya - tin qə - ri - bə qa-nun - la - rı var,
 Tin - gi - ni bəs - lər - sən, o - lar bir ci - nar.
 Ol - ma haqq i - ti - rən, ol - ma qəl - bi dar.
 Sə - nə dərs de - yə - nə
 min - nət - dar ol sən! Sə - nə dərs de - yə - nə
 min - nət - dar ol sən! Sə - nə dərs de -
 yə - nə min - nət - dar ol sən! minnətdar ol sən!

I

Həyatın qəribə qanunları var,
 Tingini bəslərsən, olar bir çinar.
 Olma haqq itirən, olma qəlbə dar,
 Sənə dərs deyənə
 Minnətdar ol sən!

II

Çay olsan, bulağı gətir sən saya,
 Bil ki, dağ üstündə dayanır qaya.
 Əgər sən yetişsən şirin arzuya,
 Sənə dərs deyənə
 Minnətdar ol sən!

III

Ellər səcdə etsə, əgər adına,
 Təkcə arxalanma istedadına.
 Sən öz ustadını gətir yadına,
 Sənə dərs deyənə
 Minnətdar ol sən!

NƏĞMƏMSƏN, AZƏRBAYCAN

*Musiqisi Oqtay Kaziminin,
sözləri Cabir Novruzundur.*

Moderato

Səs:

A - zər - bay - can,

ö - tə - cə - yəm a - di - ni, a - di - ni,

a - di - ni, hey! Nə qə - dər ki, il - ha - mım var,

sö - züm var, sö - züm var, sö - züm var, hey!

Çöl - lə - rin - də nə ha - yət - siz nə - cib - lik,

nə - cib - lik. Dağ - la - rin - da bir ye - nil - məz -

ə - zm var. Dağ - la - rin - da bir ye - nil - məz -

ə - zm var. Nə va - ri - nin, döv - lə - tin - nin

a - ci - yam, Nə a - di - nin, şöh - rə - ti nin

XOP:

I

Azərbaycan, ötəcəyəm adını,
Nə qədər ki, ilhamın var,
sözüm var.

Çöllərində nəhayətsiz nəciblik,
Dağlarında bir yenilməz əzm var.

Nəqərat:

Nə varının, dövlətinin acıyam,
Nə adının, şöhrətinin acıyam.

Nə malının, sərvətinin acıyam,
Beşcə qarış torpağında
gözüm var.

II

Mənə oğul deməyinlə ölməzəm,
Bircə tikə çörəyinlə ölməzəm,
Bircə solmuş çiçəyinlə ölməzəm,
Bircə əsim küləyində səsim var.

Nəqərat:

SÜLH MAHNISI

*Musiqisi Rüstəm Rüstəmzadənin,
sözləri Səyavuş Məmmədzadənindir.*

Marcia

Və - tə - nim sül - hün gö - zü - dür, Sülh o - nun ü - rək sö - zü - dür,
 İlk sö - zü - dür, ilk sö - zü - dür, ilk sö - zü - dür.

Ma - ya - si da, tə - mə - li də, A - ma - li da, ə - mə - li də
 Sülh ö - zü - dür, sülh ö - zü - dür, sülh ö - zü - dür!


Al ul - du - zu - müz - Dan ul - du - zu - müz! El -
 - lər gü - lər, ba - har gə - lər sən nur sa - çan - da!

Gur ol - sun hə - yat! Nur ol - sun hə - yat! Qi -
 - zil gü - nəş bo - ġul - ma - sin qa - ra tu - fan - da!

Təkrar üçün

Qurtarmaq üçün

- ra tu - fan - da! Ya - şa, Gü - nəş! Ya - şa, hə -



I
 Vətənim sülhün gözüdür,
 Sülh onun ürək sözüdür,
 İlk sözüdür, ilk sözüdür,
 ilk sözüdür.
 Mayası da, təməli də,
 Amalı da, əməli də
 Sülh özüdür, sülh özüdür,
 sülh özüdür!

Nəqərat:
 Al ulduzumuz —
 Dan ulduzumuz!

Ellər gülər, bahar gələr sən nur
 saçanda!
 Gur olsun həyat!
 Nur olsun həyat!
 Qızıl günəş boğulmasın qara
 tufanda!

Nəqərat:
 Yaşa, Günəş!
 Yaşa, həyat!
 Gülsün bəşər!
 Gülsün bəşər, gülsün ellər!

ƏDƏBİYYAT SİYAHISI

1. **F.Bədəlbəyli, O.Rəcəbov, G.Abdullazadə, F.Hidayətova.** Azərbaycan bəstəkarlarının uşaq mahnıları antologiyası. I — VI cildlər. Bakı, «Mütərcim», 2008-2013.
2. **F.Bədəlbəyli, O.Rəcəbov, Ş.Həsənova, G.Abdullazadə.** Azərbaycan bəstəkarlarının həyat və yaradıcılığı. I cild. Bakı, «Mütərcim», 2012.
3. **F.Əliyeva, N.Kazımov, T.Babayeva.** VII sinif «Musiqi» dərsliyi. Bakı, «Kövsər», 2007.
4. **F.Bədəlbəyli, O.Rəcəbov, G.Abdullazadə.** «Azərbaycan xalq rəqsłarı». Bakı, «Mütərcim», 2011.
5. **O.Rəcəbov, F.Hidayətova.** Ümumtəhsil məktəblərində musiqi tədrisi metodikası. Bakı, «Mütərcim», 2013.
6. **O.Rəcəbov.** I—VIII siniflər üçün «Musiqi» proqramları. Bakı, «Kövsər» nəşriyyatı, 2006.
7. **O.Rəcəbov.** V—IX siniflərdə «Musiqi kurikulumu». Bakı, «Mütərcim», 2013.
8. **O.Rəcəbov.** «Azərbaycan xalq musiqisi və müəllim hazırlığı». Bakı, «Mütərcim», 2012.
9. **O.Rəcəbov, O.İmanova və b.** XX əsr Azərbaycan professional musiqi ədəbiyyatı. Bakı, «Şirvannəşr», 2010.
10. **O.Rəcəbov və b.** Elementar musiqi nəzəriyyəsi. «Çıraq» nəşriyyatı, 2013.
11. Под редакцией Д.В. Кабалевского. Программа по «Музыке». Москва. «Просвещение», 1988 г.
12. Ümumtəhsil məktəblərinin fənn kurikulumları. Bakı, «Şərq-Qərb», 2012.

MUSİQİ 8
Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün
Musiqi fənni üzrə
DƏRSLİK

Tərtibçi heyət:

Müəlliflər

Oqtay Məmmədağa oğlu Rəcəbov
Nazim Kazım oğlu Kazımov
Aytən Rauf qızı Babayeva

Redaktor

Sevinc Nuruqızı

Bədii və texniki redaktor

Abdulla Ələkbərov

Dizaynerlər

Mələk Şimşək, Təhmasib Mehdiyev

Rəssam

Gündüz Ağayev

Korrektor

Ülkər Şahmuradova

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin
08.06.2015-ci il tarixli 645 №-li
əmri ilə təsdiq edilmişdir.*

© Azərbaycan Respublikası Təhsil Nazirliyi — 2017

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 5,84. Fiziki çap vərəqi 6,0.
Formatı 70x100 $\frac{1}{16}$. Səhifə sayı 96. Ofset kağızı.
Məktəb qarnituru. Ofset çapı. Tiraj 32588. Pulsuz. Bakı—2017.

«Təhsil Nəşriyyat-Poliqrafiya» MMC
Bakı, AZ 1052, F.Xoyski küç., 121^A

PULSUZ



Əziz məktəbli!

Bu dərslik sənə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sənə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, sən də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsan ki, növbəti dərs ilində digər məktəbli yoldaşın ondan sənin kimi rahat istifadə edə bilsin.

Sənə təhsildə uğurlar arzulayırıq!